

1. Xarici ticarət siyasətinin əsas prinsipləri hansılardır?

- ✓ Bütün cavablar doğrudur
- Şəffaf xarici ticarət rejiminin təmin olunması
 - İdxal-ixrac əməliyyatları ilə məşğul olan rezident və qeyri-rezidentlər üçün bərabər şəraitin yaradılması
 - Ümummilli iqtisadi maraqların təmin olunmasının dəstəklənməsi
 - Müqayisəli üstünlüklərdən maksimum faydalanma

2. Aşağıdakılardan hansı xarici ticarət siyasətini əhatə edir?

- ✓ Bütün cavablar doğrudur
- Ölkənin ticarət siyasətinin
 - Ölkənin xarici iqtisadi siyasətinin
 - Ölkənin ümummilli inkişaf strategiyasının
 - Ölkənin iqtisadi siyasətinin

3. Azərbaycan Respublikasının xarici ticarət siyasətinin təşkilatı-hüquqi əsaslarının təkmilləşməsinə zəruri edən amillərə daxildir:

- ✓ Bütün cavablar doğrudur
- İdxal-ixrac əməliyyatlarının effektiv tənzimlənməsinin təmini
 - Xarici ticarət siyasətinin koordinasiyanın səmərəliliyinin artırılması
 - Xarici ticarət siyasəti üzrə milli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması
 - Azərbaycanın ÜTT-yə üzv qəbul olunması

4. Azərbaycan Respublikasının xarici ticarət siyasətini reallaşdırılmasını koordinasiya edən əsas dövlət qurumu hansıdır?

- ✓ İqtisadi İnkişaf Nazirliyi
- Dövlət Gömrük Komitəsi
 - Dövlət Miqrasiya Komitəsi
 - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
 - Xarici İşlər Nazirliyi

5. Azərbaycanın xarici ticarət siyasətinin hüquqi əsaslarını müəyyən edir:

- ✓ Hamısı
- Gömrük məəcəlləsi
 - İdxal-ixrac əməliyyatlarına dair qanunlar, fərmanlar və sərəncamlar
 - Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələr və konvensiyalar
 - Azərbaycan Respublikasının Konstitusiyası

6. Azərbaycanın xarici ticarət siyasətinin coğrafi aspektinə daxil deyildir:

- ✓ OPEK ölkələri ilə birbaşa ticarətin dərinləşdirilməsi
- Rusiyanın kənd təsərrüfatı məhsulları bazarında daha aktiv iştirakın təmin olunması
 - Avropa bazarlarına ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artırılması
 - Şərq-Qərb və Şimal-Cənub idxal-ixrac əməliyyatlarında tranzit ölkə statusunun gücləndirilməsi
 - Orta Asiya bazarlarına hazır məhsul ixracının artırılması

7. Azərbaycanın xarici ticarət siyasətinin prioritetlərinə daxildir:

- ✓ Xarici ticarət əməliyyatlarında dövlətin iştirak payının artırılması
- Qeyri-neft ixracının genişləndirilməsi
 - İxracın strukturunda hazır məhsulların xüsusi çəkisinin artırılması
 - ÜTT-yə üzvlüyün təmin olunması
 - İdxaləvəzəddi yerli istehsalın gücləndirilməsi

8. Azərbaycanın xarici ticarət siyasətini müəyyən edən amillər sisteminə daxildir:

- Dövlət və özəl sektor üçün eyni imkanlar təqdim edən xarici ticarət rejimi
- Yerli istehsalın stimullaşdırılması
- Milli istehsalın kəskin xarici rəqabətdən mühafizə olunması
- İdxal-ixrac əməliyyatları üzrə effektiv dövlət tənzimlənməsinin təmin olunması
- ✓ Hamısı

9. Azərbaycanın xarici ticarət siyasətinin tərkib elementləri hesab edilir:

- ✓ Hamısı
- İxrac
- Xarici ticarət saldosu
- Gömrük rejimi
- İdxal

10. Azərbaycanın xarici ticarət siyasəti ən geniş mənada ... xidmət edir.

- ✓ Ümumilli iqtisadi inkişaf strategiyasının reallaşdırılmasına
- İşsizliyin azaldılmasına
- İdxal-ixrac qiymətlərinin optimallaşdırılmasına
- Neft hasilatının effektiv səviyyəsinin müəyyən edilməsinə
- Regionların inkişafına

11. Azərbaycanın xarici ticarət siyasətinin əsaslandığı əsas prinsip:

- ✓ Milli iqtisadiyyatın müqayisəli üstünlüklərindən maksimum faydalanmaq
- Dövlət büdcəsi gəlirlərində idxal rüsumlarının xüsusi çəkisinin yüksəldilməsi
- İdxal-ixrac məşğul olan təsərrüfat subyektlərinin sayının artırılması
- Düzgün cavab yoxdur
- Orta Asiya bazarlarına ixracın artırılması

12. Azərbaycanın xarici ticarət siyasətinin əsas hədəflərinə daxildir:

- ✓ Bütün cavablar doğrudur
- Dünya bazarına çıxışın asanlaşdırılması
- İdxal-ixracın optimal nisbətinin yaradılması
- İdxaldan asılılığın minimuma endirilməsi
- Dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi

13. Azərbaycanın xarici ticarət siyasətinin birbaşa məqsədi aşağıdakılardan hansıdır?

- ✓ İdxal-ixrac əməliyyatlarından maksimum səmərə əldə olunması
- Qara qızılın insan kapitalına çevrilməsi
- Neft ixracının azaldılması
- İdxal üzərində dövlət nəzarətinin gücləndirilməsi
- Aqrar sektorun inkişaf etdirilməsi

14. Ölkə ixracının bahalaşması nə deməkdir?

- ✓ Milli valyutanın dəyər qazanması
- İdxalatçı ölkə valyutasının dəyər qazanması
- İxracatçı ölkə valyutasının qiymətinin ucuzlaşması
- Düzgün cavab yoxdur
- Milli valyutanın dəyər itirməsi

15. Beynəlxalq ticarətin yaranması və inkişafını bazarın miqyasının artması ilə izah edən beynəlxalq ticarət nəzəriyyəsi hansıdır?

- ✓ Masştab iqtisadiyyatı nəzəriyyəsi
- İstehsal amilləri nəzəriyyəsi
- Dunningin OLI paradigması
- Belə bir ticarət nəzəriyyəsi mövcud deyil

- Spesifik faktor nəzəriyyəsi

16. Ölkə ixracının qiymətinin ölkə idxalının qiymətinə nisbəti hansı terminlə ifadə olunur?

- ✓ Ticarət şərtləri
- Ticarət saldosu
- Ticarətdə ixrac artıqlığı
- Ticarətdə idxal artıqlığı
- Ticarət balansı

17. Aşağıdakılardan hansı Hekşer-Olin modeli tezlərinə daxildir:

- ✓ Ölkə bazarları tam rəqabətlidir
- Müxtəlif ölkələrdə mövcud texnologiyaların səviyyəsi müxtəlifdir
- Ticarətin yaranma səbəbləri müxtəlif ölkələrdə eyni məhsulun müxtəlif həcmərdə istehsalıdır
- İstehsal faktorları mobil deyil və yalnız 1 sənaye sektorunda istifadə oluna bilər
- İstehsal amillərinin təklifi zamanla artır

18. Aşağıdakılardan hansı Rikardo modeli tezlərinə daxildir?

- ✓ Cavabların hamısı doğrudur və bu tezlərdən hər biri Rikardo modelinin tezləridir
- Bazarlar tamamilə rəqabətqabiliyyətlidir
- Hər ölkədə yalnız bir istehsal vasitəsi mövcuddur
- Ölkə ixtisaslaşmasını müəyyənləşdirmək üçün alternativ xərclər (alternativ dəyər) kriteriyası əsas götürülür
- Ölkələrdəki əmək məhsuldarlığı səviyyəsi sabitdir və dəyişmir

19. Gəlirlərin yenidən bölüşdürülməsi fəaliyyəti dövlətin xarici ticarət siyasətində dövlətin hansı rolunun təmininə xidmət edir?

- ✓ Cəmiyyətdə ədalətin təmini
- Stabil iqtisadi inkişafın təmini
- Milli rifahın təmini
- Balanslaşdırılmış strategiya ilə uğurlu inteqrasiya
- Milli iqtisadiyyatın səmərəli inkişafı

20. Sabit qiymətlər şəraitində istehsal faktorlarından birinin artımı nəticəsində 1 sektorun digər sektorlarla müqayisədə inkişafı, və bunun ümumimilli iqtisadiyyata təsiri hansı teoremdə geniş təhlil olunmuşdur?

- ✓ Rıbcinskiy
- Dunning
- Kruqman
- Belə bir nəzəriyyə yoxdur
- Stolper-Samuelson

21. ... tezisinin çox mühüm və prinsipial nəticəsi xarici ticarətin tənzimlənməsində dövlətin rolunun zəruriyyətinin artmasıdır.

- ✓ Ölkənin xarici ticarətdən aldığı qazancın ölkə daxilində müxtəlif gəlir qrupları arasında fərqli qaydada bölüşdürülməsi
- Ticarətdən qazancın dünya qiymətlərindən asılı olması
- “Məcmu tələb-məcmu təklif modeli”nin beynəlxalq ticarətin əsasını təşkil etməsi
- Müasir dövrdə beynəlxalq ticarətdə Keyns nəzəriyyəsinin tətbiqi
- Xarici ticarətin ümumi rifahı bütövlükdə pisləşdirməsi

22. Xarici ticarət siyasətinin ölkə iqtisadiyyatına təsiri haqda deyilənlərdən hansı yanlıştır?

- ✓ Ölkənin xarici ticarətdən aldığı qazanc ölkə daxilində bərabər qaydada bölüşdürülür
- Ölkənin xarici ticarətdən aldığı qazanc ölkə daxilində fərqli qaydada bölüşdürülür
- Bu təsir nəticəsində xarici ticarətdə dövlət tənziminin zərurəti artır
- Ölkə iqtisadiyyatının qazançı dünya qiymətlərindən asılıdır
- Xarici ticarət bütövlükdə ümumi rifahı yaxşılaşdırır

23. Hər hansı məhsulun müqayisəli üstünlüyü o vaxt reallaşa bilər ki,

- Həmin məhsul istehsalında ölkə mütləq üstünlüyə malikdir
- Həmin məhsulun daxili qiyməti dünya qiymətindən yüksək olsun
- ✓ Həmin məhsulun dünya qiyməti daxili qiymətdən yüksək olsun
- Həmin məhsul istehsalında ölkə mütləq üstünlüyə malik deyildir
- Həmin məhsulun dünya qiyməti daxili qiymətdən aşağı olsun

24. ABŞ dolları Avroya görə ucuzlaşırsa:

- ✓ Avropalılar üçün amerikan malları ucuzlaşacaq
- Avropalılar 1 ABŞ dolları üçün daha çox Avro ödəyəcəklər
- ABŞ ixracının nisbi qiyməti artacaq
- Amerikanlılar 1 Avroya görə daha az ABŞ dolları ödəyəcəklər
- Avropa malları amerikanlılar üçün daha ucuz olacaq

25. “İdxala olan tələb” termini aşağıdakılardan hansını ifadə edir?

- ✓ Yerli tələbin yerli təklifdən çox olması
- Ölkənin istehsal etmədiyi üçün idxal etmək niyyətində olduğu məhsul və xidmətlər
- Cavabların heç biri doğru deyildir
- Xarici bazar təklifinin xarici bazar tələbindən çox olması
- İdxal ölkəsi üçün nisbi tələb

26. “ÜTT - ölkə suvereniteti üçün zərbdır” fikrini hansı cavabla əsaslandırma bilərsiniz?

- ✓ ÜTT ticarətlə əlaqəli daxili siyasəti müəyyənləşdirir
- ÜTT ölkələrə nə istehsal edəcəkləri üzrə göstərişlər verir
- ÜTT ticarət həcmi artırır ki, bu da milli xüsusiyyətləri assimilasiiya edir
- ÜTT ticarət siyasətini məhdudlaşdırmaq üçün sərt qaydalar qoyur
- ÜTT ölkənin iqtisadi siyasətinə yön verir

27. Beynəlxalq ticarətdə “kiçik ölkə” dedikdə ...?

- ✓ Ticarət şərtlərinə təsir edə bilməyən ölkə
- İdxala olan tələbin daxili tələbdən çox olduğu ölkə
- Cavabların heç biri düzgün deyil
- Beynəlxalq ticarətsiz fəaliyyət göstərə bilməyən ölkə
- İxracı olan təklifin daxili təklifdən çox olduğu ölkə

28. Aşağıdakılardan hansı “azad ticarət”i dəstəkləyici fakt deyildir?

- ✓ Azad ticarət hər zaman ölkədaxili ümumi rifahı artırır, belə ki, ticarət nəticəsində qazanan qrupların gəlirləri, uduzan qrupların itkilərini kompensasiya edir
- Azad ticarət ölkədaxili ümumi rifahı artırır
- Azad ticarət şirkətlərə masştab iqtisadiyyatının üstünlüklərindən istifadə imkanları təklif edir
- Azad ticarət “xüsusi” maraqları olan qrupların təsirini məhdudlaşdırır
- Azad ticarət resursların səmərəli yerləşdirilməsinə xidmət edir

29. “Dempinq” nədir?

- Ticarət qanunlarının istənilən pozuntusu
- Müxtəlif ölkələrdə fəaliyyət göstərən inhisarçılar arasındakı rəqəbat
- İdxal tarifi
- İxrac subsidiyası
- ✓ Qiymət diskriminasiyası nümunəsi

30. Masştab iqtisadiyyatı beynəlxalq ticarəti necə müəyyənləşdirir?

- Beynəlxalq ticarət transmilli şirkətlərin fəaliyyəti ilə yaranır və genişlənir
- Masştab iqtisadiyyatı müqayisəli üstünlükləri artırır

- ✓ Beynəlxalq ticarət bazanın miqyasının artması nəticəsində yaranır və genişlənir
- Beynəlxalq ticarət məşəb iqtisadiyyatı çərçivəsində texnologiya və biliklərin beynəlxalq ötürülməsi nəticəsində yaranır və genişlənir
- Məşəb iqtisadiyyatı ölkələr arasında mövcud resurs təminatındakı fərqi artırır

31. “Ticarət şərtləri” dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- Ölkə idxalının qiymətinin ölkə ixracının qiymətinə nisbəti
- ✓ Ölkə ixracının qiymətinin ölkə idxalının qiymətinə nisbəti
- Ölkənin idxal üçün müəyyənləşdirdiyi tariflərin digər ölkələr tərəfindən müəyyənləşdirilmiş tariflərə nisbəti
- Ölkənin ticarət etməyə razılaşdığı məhsulların qiyməti
- Digər ölkələr tərəfindən müəyyənləşdirilmiş tariflərin ölkənin idxal üçün müəyyənləşdirdiyi tariflərə nisbəti

32. Leontyev paradoksu deyir ki:

- Ölkələr beynəlxalq ticarətdə lazımi səviyyədə iştirak
- Ölkələr mövcud texnologiyayı ən səmərəli şəkildə istifadə edərək istehsal olunan məhsulların ixracı üzrə ixtisaslaşır
- Böyük həcmdə mövcud olan resursların sahibləri udurlar
- Ölkələr arasında istehsal amillərinin qiyməti bərabərləşmir
- ✓ ABŞ-ın ixracı idxalından daha kapital tutumludur

33. Hekşer-Olin modelinə əsasən ölkələr arasında istehsal amilləri qiymətləri bərabərləşməlidir. Lakin realıqda bu bərabərləşmə baş vermir, çünki:

- ✓ Ölkələr arasında texnologiya fərqi mövcuddur, və bu fərqi Hekşer-Olin modeli nəzərə almır
- Cavabların hamısı düzgündür
- Ticarətə daxil olmayan məhsullar da vardır, lakin Hekşer-Olin modeli bu tip məhsulları nəzərə almır
- Hekşer-Olin modeli real təsir gücünə malik deyil
- İstehsal amillərinin qiyməti müxtəlif ölkələrdə müxtəlif şəkildə qiymətləndirilir

34. Hekşer-Olinin ticarət nəzəriyyəsinə əsasən ölkədaxilində gəlirlər necə bölüşdürülür?

- ✓ Az miqdarda olan istehsal resurslarının sahibləri udur, böyük həcmdə olan resursların sahibləri qazanır
- Böyük həcmdə olan resursların sahibləri qazanır, az miqdarda olan istehsal resurslarının sahiblərinin gəlirlərinə olan təsir isə qarışıqdır
- Bütün resurs sahibləri qazanır, işsizlər isə udur
- Az miqdarda olan istehsal resurslarının sahibləri udur, böyük həcmdə olan resursların sahibləri udur
- Gəlirlərin bölgüsü dəyişmir, belə ki, ticarətdən cəmiyyətin bütün üzvləri qazanır

35. Hekşer-Olin modelində ticarət xarakteri ilə əlaqədar aşağıdakılardan biri nəzərdə tutulur?

- Hər bir ölkə sahib olduğu xammala ticarət edir
- Ölkələr arasında ticarətin xarakteri ölkələrin miqyasından asılıdır
- ✓ Hər bir ölkə elə bir məhsul istehsalı üzrə ixtisaslaşmalıdır ki, bu məhsul istehsalında ölkənin sahib olduğu istehsal amilləri intensiv olaraq istifadə olunur
- Hər bir ölkə elə bir məhsul istehsalı üzrə ixtisaslaşmalıdır ki, bu məhsul istehsalı ölkədəki texnologiyayı daha səmərəli istifadə edir
- Ölkələr arasındakı ticarətin həcmi iqtisadiyyatların böyüklüyü və ölkələr arasındakı məsafə ilə müəyyənləşir

36. Hekşer-Olin və Rikardo modellərinin əsas fərqi?

- Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində istehsal amilləri daha mobildir
- Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində spesifik faktor sənayesi də təhlil olunur
- ✓ Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində ölkənin istehsal amilləri ilə təmini ticarətin xarakterinə təsir edir
- Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində ticarət azadlığı nəzərə alınmır
- Rikardo modelindən fərqli olaraq Hekşer-Olin modelində ölkələrin ticarətdən qazancı çıxır

37. Aşağıdakılardan hansı Hekşer-Olin modeli tezislərinə daxil deyildir:

- ✓ İstehsal amillərinin təklifi zamanla artır
- Ölkə bazarları tam rəqəbətli
- İstehsal faktorları müxtəlif sənaye sektorlarında istifadə oluna bilər
- Ticarətin yaranma səbəbləri müxtəlif ölkələrdə istehsal amillərinin müxtəlif həcmidir

- Müxtəlif ölkələrdə mövcud texnologiyaların səviyyəsi eynidir

38. Ticarət siyasəti üçün gəlirlərin bölüşdürülməsi mühüm amildir, çünki:

- Ticarətdən itirən qrupun rifahı, ticarətdən qazananların rifahından daha vacibdir
- Ticarətdən itirənlər qrupu itirdiklərini qazancılı qrupdan tələb edir
- Ticarətdən itirənlər qazancılı qrupun qazancından daha çox itirirlər
- Ticarətdən itirənlər onsuz da kasıbdırlar
- ✓ Bu bölgü milli iqtisadiyyat daxilində balansın qorunmasına təsir edir

39. Aşağıdakılardan hansı Rikardo modeli tezislərindən deyildir?

- ✓ Əmək ölkələr arasında sərbəst hərəkət edir
- Bazarlar tamamilə rəqabətqabiliyyətlidir
- Hər ölkədə yalnız bir istehsal vasitəsi mövcuddur
- Cavabların hamısı doğrudur və bu tezislərdən hər biri Rikardo modelinin tezisləridir
- Əməyin məhsuldarlığı bütün ölkələrdə sabitlənmişdir

40. Kompüterlərin web-səhifə istehsalında ifadə olunmuş alternativ xərcləri A ölkəsində 50, B ölkəsində 10-a bərabərdir. Rikardo modelinə əsasən ticarət xarakteri ilə bağlı nə demək olar?

- ✓ A ölkəsi web-səhifə xidməti ixrac edəcək və kompüter idxal edəcək
- Suala cavab vermək üçün ölkədəki bu sahə üzrə maaşları bilmək lazımdır
- Ticarət olmayacaq
- A ölkəsi kompüter ixrac edəcək və web-səhifə xidməti isxal edəcək
- Suala cavab vermək üçün ölkələrdəki kompüter və web-səhifə xidməti qiymətlərini bilmək lazımdır

41. A ölkəsinin 5000 işçisi vardır. Kompüter istehsalı üçün 50 işçi, web-səhifə istehsalı üçün isə 1 işçi tələb olunur. Web-səhifənin kompüter istehsalında ifadə olunan alternativ xərcləri nəyə bərabərdir?

- ✓ 0.02
- 10.0
- 50.0
- 0.5
- 100.0

42. Əgər A ölkəsi B ölkəsi qarşısında ayaqqabı istehsalında müqayisəli üstünlüyə sahibdirsə, bu deməkdir ki:

- ✓ A ölkəsi ayaqqabını B ölkəsindən daha səmərəli istehsal edir
- Azad ticarət şəraitində B ölkəsi ayaqqabı istehsalı ilə məşğul olacaq
- B ölkəsi ayaqqabı istehsalı üçün istehsal amilləri ilə daha yaxşı təmin olunmuşdur
- Ayaqqabı istehsalı sahəsindəki alternativ xərclər B ölkəsində daha aşağıdır
- A ölkəsində ayaqqabı istehsalı sektorunun əmək məhsuldarlığı daha yüksəkdir

43. Outsorsinq (outsourcing) iqtisadi termin olaraq aşağıdakı cavablardan hansında daha doğru ifadə olunmuşdur?

- ✓ Firma biznesinin bir hissəsini milli iqtisadiyyat xaricində reallaşdırır
- Firma bütün resurs və istehlak məhsullarını xaricdən idxal edir
- Firma milli bazarda satış etməyərək yalnız ölkə xaricinə ixracla məşğul olur
- Ölkə ixracı subsidiyalar və qiymətlərin səviyyəsinin tənzimlənməsi əsasında reallaşdırılır
- Dövlət Statistika Komitəsində milli bazardakı bütün məhsulların istehsal ölkələrinin statistikasını aparılır

44. Müasir beynəlxalq ticarətdə böyük paya sahibdir:

- ✓ Sənaye malları ilə ticarət
- Xidmətlərlə ticarət
- Ara məhsullar ilə ticarət
- Xammal ticarəti
- Kənd təsərrüfatı məhsulları ilə ticarət

45.

Beynəlxalq ticarət siyasəti necə tənzimlənir?
- ✓

ÜTT/GATT tərəfindən

• UNCTAD

• Dünya Bankı/Beynəlxalq Valyuta Fondu

• Heç kim tərəfindən tənzimlənmir

• BMT
46.

Ticarətin müsbət saldosunun ölkə üçün qazanc və ya itki olmasını dəqiq demək mümkün deyildir. Çünki:
- ✓

Bu hər ölkədəki iqtisadi vəziyyətdən asılıdır

• Ticarət hər zaman balanslaşdırılmışdır

• Bu haqda lazımi iqtisadi göstəricilərin olmaması

• Ticarətin müsbət saldosu hər zaman birmənalı olaraq ölkə üçün qazanc deməkdir.

• İqtisadçıların bu haqda vahid fikri müəyyənləşdirilməmişdir
47.

Əksər ölkələrdə müşahidə olunan ticarət siyasəti aşağıdakılardan hansı ilə xarakterizə olunur?
- ✓

Milli maraqların konfliktı

• Ölkələrin beynəlxalq maraqlarının konfliktı

• BƏB əsasında hansı ölkənin hansı məhsul/xidmət üzrə ixtisaslaşması lazım olduğu məsələsi

• Makroiqtisadi göstəricilərin təmini səviyyəsi

• Əsas məhsulların qiyməti
48.

Müasir ticarət üçün əsas təşkil edən beynəlxalq ticarət nəzəriyyəsi hansıdır
- ✓

D. Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsi

• Hekşer-Olinin istehsal amilləri nəzəriyyəsi

• P. Samuelsonun spesifik faktor nəzəriyyəsi

• E. Duninqin OLI paradıqması

• A. Smitin mütləq üstünlüklər nəzəriyyəsi
49.

Beynəlxalq ticarətə qarşı çıxış edən iqtisadçıların ən çox səsləndirdikləri fakt aşağıdakı cavablardan hansında ifadə olunmuşdur?
- ✓

Ticarət nəticəsində ölkədaxilində qeyri-bərabər gəlir bölgüsü formalaşır

• Azad ticarət ölkənin iqtisadi təhlükəsizliyini zərbə altında qoyur

• Ticarətdən bütün tərəflərin qazanması ilə əlaqədar iqtisadçılar arasında hələ də vahid fikir formalaşdırılmamışdır

• Cavabların heç biri doğru deyildir

• Beynəlxalq ticarətdən ən çox udan hər zaman İEO-lərdir
50.

"Ticarətdən qazanc" termini aşağıdakı cavablardan hansında düzgün ifadə olunmuşdur?
- ✓

Ticarət edən hər iki tərəfin udması

• İstehlakçı artıqlığı

• İstehsalçı artıqlığı

• Ticarət vasitəçisinin qazancı

• Sahibkarların beynəlxalq ticarətdən qazancı
51.

Azərbaycan üçün tranzit ticarətinin spesifikasiyası aşağıdakılardan hansı ilə bilavasitə bağlıdır
- ✓

Enerji bazarı

• İKT bazarı

• Kənd təsərrüfatı bazarı

• Heç biri

• İstehlak məhsulları bazarı

52. Aşağıdakılardan hansıları müasir himayəçilik formalarına aiddir? 1.konservativ tədbirlərdən istifadə etmək zərurəti azalır, bu isə DTT tərəfindən təzyiqlərin artırılması şəraitində olduqca önəmli məsələdir; 2.ölkədə gəlirlərin (o cümlədən, əmək haqqının) yüksək və yaxud qiymətlərin aşağı səviyyədə olmasıdır ki, birinci halda bu, ölkədən kapital və resurs axınının, ikinci halda isə idxalın qarşısında sədd qoyur; 3.ixracın miqyasının və səmərəliliyinin artması, daxili bazara işləyən sahələrin inkişafının təmin olunması və rəqabət qabiliyyətinin güclənməsi; 4.ənənəvi olaraq yüksək keyfiyyəti prioritet istehsal sahəsinin məhsullarına qiymətin hər hansı bir səviyyəsindən asılı olmayaraq tələbin yüksək olması
- ✓ 2.4
- 2.3
- 1.4
- 3.4
- 1.2
53. Xarici ticarət nəzəriyyələrində “gerilik üstünlükləri” qanunu kimə məxsusdur
- ✓ F.Perru
- P.Kruqman
- K.Errou
- S.Simondo
- A.Smit
54. Azərbaycan da devalvasiya siyasəti, ixrac fəaliyyəti üçün aşağıda göstərilən hansı pozitiv nəticələr verə bilər? 1.konservativ tədbirlərdən istifadə etmək zərurəti azalır, bu isə DTT tərəfindən təzyiqlərin artırılması şəraitində olduqca önəmli məsələdir; 2.xarici borcun ucuzlaşması nəticəsində onun ödənilməsi yüngülləşir, bu isə ixrac sferasına fiskal təzyiqin azalması deməkdir. 3.İxracın miqyasının və səmərəliliyinin artması, daxili bazara işləyən sahələrin inkişafının təmin olunması və rəqabət qabiliyyətinin güclənməsi; 4.İstehsal məsrəflərinin azaldılması – ilkin mərhələdə əmək haqqının azaldılması və resursların ucuzlaşması, sonra isə texniki-iqtisadi və struktur dəyişiklikləri hesabına
- ✓ 1.2
- 2.4
- 1.4
- 3.4
- 2.3
55. Azərbaycan da devalvasiya siyasəti, ixrac fəaliyyəti üçün aşağıda göstərilən hansı pozitiv nəticələr verə bilər? 1.Dövlət büdcəsinin gömrük rüsumları və vergiləri maddəsi üzrə daxilolmalar azalır və onun mədaxilinə qısamüddətli, bəzən də oramüddətli dövrdə gərginlik yaranır 2.Ticarətin liberallaşdırılması və qoruyucu tədbirlərin səmərəli təşkili olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer almasına şərait yaranır 3.İxracın miqyasının və səmərəliliyinin artması, daxili bazara işləyən sahələrin inkişafının təmin olunması və rəqabət qabiliyyətinin güclənməsi; 4.İstehsal məsrəflərinin azaldılması – ilkin mərhələdə əmək haqqının azaldılması və resursların ucuzlaşması, sonra isə texniki-iqtisadi və struktur dəyişiklikləri hesabına
- ✓ 3.4
- 2.3
- 2.4
- 1.4
- 1.3
56. Müddətinə görə ixrac kreditlərinin növlərinə aid deyil?
- ✓ Hamısı
- 1-5 il müddətinə
- 5 ildən artıq müddətinə
- Heç biri
- 1 il müddətinə
57. Neoproteksionizm meyli ilk dəfə olaraq özünü hansı tədbirlər adı altında göstərmişdir?
- ✓ İxracın “könüllü” məhdudlaşdırılması
- İxracın “məcburi” məhdudlaşdırılması
- İdxalın “məcburi” məhdudlaşdırılması
- Heç biri
- İdxalın “könüllü” məhdudlaşdırılması
58. Xarici ticarət siyasətində neoproteksionizm meyli hansı tarixdən etibarən formalaşmışdır?

- ✓ 1970.0
- 1980.0
- 1990.0
- 2000.0
- 1960.0

59. Baş lisenziya dedikdə başa düşülür:

- ✓ İl ərzində bu və ya digər malın ixracına və ya idxalına əməliyyatların sayına məhdudiyyət qoyulmadan verilən icazə başa düşülür
- ixracatçı və ya idxalatçı tərəfindən müraciət edildikdən sonra (bu müraciət dövlət orqanı tərəfindən rədd edilə bilməz) dərhal verilən icazədir
- Hamısı
- Heç biri
- müəyyən müddət ərzində kəmiyyət və ya dəyər məhdudiyyəti olmadan malın dünyanın istənilən ölkəsinə ixracı və ya idxalı üçün verilən icazə nəzərdə tutulur

60. Aşağıdakılardan hansıları xarici ticarət siyasətinin alətlərinə (rıçaqlarına) aid deyil? 1.Gömrük rüsumları; 2.Lisenziyalaşdırma; 3.Texniki maneə; 4.Ödənişlər; 5.Kreditləşmə. 6.Korporativ satımlar

- ✓ 1, 3, 5
- 1, 2, 4
- 4, 5, 6
- 1, 3, 6
- 2, 3, 6

61. Selektiv proteksionizm dedikdə nə nəzərdə tutulur?

- ✓ Ayrıca götürülmüş bir ölkəyə, yaxud bir əmtəyə doğru yönəldilir
- Daxili iqtisadi siyasətin metodlarından istifadə etməklə həyata keçirilir
- Milli iqtisadiyyatın müəyyən bir sahəsinin mühafizəsi
- Heç biri
- ölkələr birliyi tərəfindən birliyə daxil olmayan ölkəyə (ölkələrə) istiqamətləndirilir

62. Milli iqtisadiyyatların xarici ticarət siyasətlərinin çoxtərəfli tənzimləmə mexanizmlərinə aiddir ?

- BTP
- EKOSOS
- ✓ ÜTT
- UNİCTAD
- BMT

63. Azərbaycan Respublikası ÜTT-yə üzvlük üçün hansı tarixdən müraciət etmişdir ?

- ✓ 1997.0
- 1999.0
- 2001.0
- 2003.0
- 1991.0

64. Proteksionizmin əsas formalarından biri deyil?

- ✓ Stasionar
- Kollektiv
- Gizli
- Selektiv
- Sahə

65. Xarici ticarət siyasətinin maliyyə metodlarına aid deyil ?

- ✓ Lizinq
- Kreditləşdirmə
- Dəmpinq
- Heç biri
- Subsidiya

66. Aşağıdakılardan hansı xarici ticarət siyasətinin xarakterinə aid deyil?

- ✓ Prinsipial
- Məhdudlaşdırıcı
- Sabit
- Açıq
- Qadağanedici

67. Aşağıdakılardan hansı xarici ticarət siyasətinin əsas alətlərindən biri olan dəmpinqin formalarına aid deyil?

- ✓ Müvəqqəti
- Məqsədli
- Daimi
- Əks qarşılıqlı
- Epizodik

68. Azərbaycan Respublikasında tədiyyə balansının tərtibi bilavasitə hansı qurumun səlahiyyətindədir?

- ✓ Mərkəzi Bank;
- Dövlət Gömrük Komitəsi;
- Dövlət Statistika Komitəsi;
- Prezident Administrasiyası.
- İqtisadiyyat və Sənaye Nazirliyi;

69. Proteksionizm və liberallaşdırma arasında xarici ticarət siyasəti seçimi asılıdır?

- ✓ Ölkədəki konkret siyasi-iqtisadi vəziyyətdən
- Elmi-texniki potensialın vəziyyətindən
- Təbii resursların mövcudluğundan
- Kommunikasiya vasitələrinin inkişaf səviyyəsindən
- Ölkənin geoiqtisadi vəziyyətindən

70. Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- ✓ Xarici ticarət kvotası
- Məcmu milli məhsul
- Daxili məcmu məhsul
- Təkrar idxalın həcmi
- Təkrar ixracın həcmi

71. Azərbaycan Respublikasının xarici ticarət səmərəliliyinə təsir göstərən endogen (nisbətən nəzarət edilən) amillərə aiddir?

- ✓ Milli istehsalın ödəmə qabiliyyətli ehtiyacların ödənilməsinə adekvatlığı
- Dünya neft bazarının konyuktur elastikliyi;
- Üçüncü ölkələrə münasibətdə ticarət siyasəti
- Heç biri
- Dünya qiymətlərinin səviyyəsi;

72. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında daha çox xüsusi çəkiyə malikdir?

- ✓ Türkiyə
- Almaniya
- ABŞ
- Çin

- Rusiya

73. Azərbaycan Respublikasının idxalında daha yüksək xüsusi çəkiyə malik AB ölkəsi aşağıdakılardan hansıdır?

- ✓ Almaniya;
- Fransa;
- İtalya;
- Heç biri
- Böyük Britaniya;

74. Azərbaycan Respublikasının xarici ticarət səmərəliliyinə təsir göstərən ekzogen (nəzarət edilməyən) amillərə aid deyil?

- ✓ Milli istehsalın ödəmə qabiliyyətli ehtiyacların ödənilməsinə adekvatlığı
- Dünya neft bazarının konyuktur elastikliyi;
- Üçüncü ölkələrə münasibətdə ticarət siyasəti
- Heç biri
- Dünya qiymətlərinin səviyyəsi;

75. Gizli proteksionizm dedikdə nə nəzərdə tutulur?

- Milli iqtisadiyyatın müəyyən bir sahəsinin mühafizəsi
- ✓ Daxili iqtisadi siyasətin metodlarından istifadə etməklə həyata keçirilir
- Ayrıca götürülmüş bir ölkəyə, yaxud bir əmtəyə doğru yönəldilir
- ölkələr birliyi tərəfindən birliyə daxil olmayan ölkəyə (ölkələrə) istiqamətləndirilir
- Heç biri

76. Azərbaycan Respublikasının xarici ticarət siyasətində əsas hədəflərə aid deyil?

- ✓ Neft ixracını azaltmaq
- ÜTT-yə üzvlük;
- İdxal əvəzləyici modelin tətbiqi
- Qeri-neft ixracını artırmaq
- İxracın diversifikasiyası;

77. Azərbaycan Respublikasının ixracında sövdələşmə xarakteri üzrə aşağıdakılardan hansı minimum istifadə edilmişdir?

- ✓ Kliring üzrə hesablaşmalar
- SDV ilə hesablaşmalar;
- Qapalı valyuta ilə hesablaşmalar
- Heç biri
- Milli valyuta ilə hesablaşmalar;

78. Azərbaycan Respublikasında idxal məhsullarının daşınmasında əsas nəqliyyat növü kimi aşağıdakılardan hansı üstünlük təşkil edir?

- ✓ Dəmiryolu nəqliyyatı;
- Hava nəqliyyatı
- Poçt
- Heç biri
- Dəniz nəqliyyatı;

79. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ixracında daha az xüsusi çəkiyə malik məhsuldur?

- ✓ Pambıq lifi
- Neft məhsulları;
- Kimya sənayesi məhsulları
- Meyvə-tərəvəz
- Xam neft

80. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında yeyinti məhsulları içərisində daha yüksək paya malikdir?

- ✓ Buğda;
- Şəkər;
- Yağ;
- Süd.
- Un;

81. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ixracında daha yüksək xüsusi çəkiyə malikdir?

- ✓ Yunanıstan;
- Türkiyə;
- Bolqarıstan;
- Gürcüstan.
- Tayvan;

82. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında daha yüksək xüsusi çəkiyə malikdir?

- ✓ Ukrayna;
- Qazaxıstan;
- İtalya
- Yaponiya.
- Böyük Britaniya;

83. Aşağıdakılardan hansıları hökumətlərin ticarət həcmninə tənzimlənməsinə yönəlik iqtisadi alətlərə (rıçaqlara) aid deyil? 1.Tariflər; 2.Kvotalar; 3.Məhsul sertifikatları 4.İxrac subsidiyaları; 5.İdxal subsidiyaları.

- ✓ 4, 5
- 2, 4
- 4, 6
- 2, 3
- 1, 3

84. Ümumi bazar mərhələsinin əsas xüsusiyyətləri aşağıdakılardan hansıdır?

- ✓ İqtisadi siyasətin harmonlaşdırılması və prosesin üst milli səviyyə tənzimlənməsi;
- İstehsal amillərinin inteqrasiya birliyi çərçivəsində sərbəst hərəkəti;
- Ortaq valyuta siyasəti və valyuta zonasının yaradılması;
- Heç biri
- Üçüncü ölkələrə münasibətdə vahid tarif və qeyri tarif strategiyalarının yürüdülməsi;

85. Aşağıdakılardan hansıları Azərbaycan Respublikasında xarici ticarəti tənzimləyən institusional strukturlara aiddir

- ✓ İqtisadiyyat və Sənaye Nazirliyi və Gömrük Komitəsi
- Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu
- Xarici İşlər Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi
- Heç biri
- Gömrük Komitəsi və Statistika Komitəsi

86. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət münasibətlərinin hüquqi-normativ bazasında əsas sənədlərdən biri kimi qəbul edilə bilər?

- ✓ Ticarətin liberallaşdırılması haqqında AR-nın Qanunu
- İxracın tənzimlənməsi haqqında AR-nın Qanunu
- İdxalın tənzimlənməsi haqqında AR-nın Qanunu
- Pərakəndə ticarətin inkişafı haqqında AR-nın Qanunu
- Gömrük rəsmiləşdirilməsi haqqında AR-nın Qanunu

87. 2012-ci il üzrə ixrac olunan malların strukturunda əsas paya malikdir?

- ✓ Dövlət sektoru;
- Heç biri

- Hamısı;
- Fərdi şəxslər;
- Özəl sektor;

88. 2012-ci il üzrə idxal olunan malların strukturunda əsas paya malikdir?

- Heç biri
- Dövlət sektoru;
- Fərdi şəxslər;
- Hamısı;
- ✓ Özəl sektor;

89. Azərbaycan Respublikasının ixrac və idxalda daşınan yüklərin daha çox hansı nəqliyyat vasitəsilə həyata keçirilmişdir?

- ✓ Stasionar nəqliyyat vasitələri;
- Dəniz nəqliyyatı;
- Avtomobil nəqliyyatı;
- Dəmiryolu nəqliyyatı
- Hava nəqliyyatı;

90. Aşağıdakılardan hansı iqtisadi integrasiya prosesinin xarici ticarət əməkdaşlığını özündə əks etdirən mərhələ hesab edilir? 1.Ümumi bazar; 2.İmtiyazlı ticarət sazişi; 3.Siyasi birlik 4.Azad ticarət zonası; 5.Gömrük birliyi; 6.Valyuta birliyi;

- ✓ 1, 2, 4
- 1, 5, 6
- 1, 3, 4
- 3, 4, 5
- 1, 3, 6

91. Aşağıdakılardan hansı effekt xarici ticarət effektinə aiddir?

- ✓ Heç biri
- «Edip» effekti
- «Sosial ədalət» effekti
- «Fişer» effekti
- «Kobra» effekti

92. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət siyasətinin prioritetlərinə aid deyil?

- ✓ Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsini artırmaq
- ÜTT ilə əməkdaşlığı sürətləndirmək
- Qeyri-neft ixracını artırmaq
- Heç biri
- «Ənənəvi» ticarət partnyorları ilə əməkdaşlığı artırmaq

93. Daxili tələbin idxal edilən məhsullara olan ehtiyacının ödənilməsi üçün milli sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutan xarici ticarət strategiyası aşağıdakılardan hansıdır?

- ✓ İdxaləvəzləyici
- Sənayeləşmə
- İxracönlü
- Hamısı
- İdxaltəminatmə

94. Azərbaycan Respublikası dünya qaz ixrac edən ölkələr qrupunda hansı mövqedə qərarlaşmışdır?

- ✓ 28-ci mövqedə
- 27-ci mövqedə
- 26-cı mövqedə
- 25-ci mövqedə

- 29-cu mövqedə

95. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında ilk onluqda olan ölkələrə aid deyil?

- ✓ Fransa
- İtalya
- Yaponiya
- Ukrayna
- Qazaxıstan

96. Aşağıdakılardan hansı tədiyyə balansının əsas bəndlərinə aiddir?

- ✓ Balanslaşdırıcı maddələr
- Sosial xərclər maddəsi
- İnvestisiya xərcləri maddəsi
- Heç biri
- Sabit valyuta maddəsi

97. Aşağıdakılardan hansıları Azərbaycan Respublikasının tədiyyə balansının kapitalın və maliyyənin hərəkəti hesabı bəndinin alt bəndlərinə aiddir? 1.Birbaşa investisiyalar 2.Portfel investisiyaları 3.Neft bonusu 4.Mələk investisiyaları 5.Hamısı

- ✓ 1, 3
- 4, 5
- 1, 5
- 3, 4
- 1, 2

98. Aşağıdakı nəzəriyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir?

- ✓ «Maraqlı qruplar» nəzəriyyəsi
- «Optimal valyuta zonaları» nəzəriyyəsi
- «Valyuta birliyi» nəzəriyyəsi
- «Məhsulun həyat dövrü» nəzəriyyəsi
- «Mütləq üstünlüklər» nəzəriyyəsi

99. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının idxalında ilk onluğa daxil deyil?

- ✓ Əlvan metallar və onlardan hazırlanan məhsullar
- Yeyinti məhsulları
- Mebel və onun hissələri
- Oduncaq və ondan hazırlanan məhsullar
- Elektrik aparatları

100. Aşağıdakılardan hansıları ixrac yönümlü xarici ticarət siyasətini aktiv şəkildə reallaşdıran ölkələr qrupuna aiddir? 1.Honq-Konq; 2.Azərbaycan; 3.Boliviya; 4.Meksika; 5.Tayvan; 6.Sinqapur.

- ✓ 1, 5, 6
- 2, 4, 6
- 1, 2, 3
- 2, 3, 4
- 1, 3, 5

101. Xarici ticarətin tənzimlənməsində dövlətin rolunun zəruriyyətini hansı tezislə izah edərsiniz?

- ✓ Ölkənin xarici ticarətdən aldığı qazancın ölkə daxilində müxtəlif gəlir qrupları arasında fərqli qaydada bölüşdürülməsi
- Ticarətdən qazancın dünya qiymətlərindən asılı olması
- “Məcmu tələb-məcmu təklif modeli” nin beynəlxalq ticarətin əsasını təşkil etməsi
- Müasir dövrdə beynəlxalq ticarətdə Keyns nəzəriyyəsinin tətbiqi
- Xarici ticarətin ümumi rifahı bütövlükdə pisləşdirməsi

- 102.** Gəlirlərin yenidən bölüşdürülməsi dövlətin xarici ticarət siyasətində dövlətin hansı rolunun təmininə xidmət edir?
- ✓ Cəmiyyətdə ədalətin təmini
- Stabil iqtisadi inkişafın təmini
 - Milli rifahın təmini
 - Balanslaşdırılmış strategiya ilə uğurlu integrasiya
 - Milli iqtisadiyyatın səmərəli inkişafı
- 103.** Azərbaycan Respublikasının xarici ticarət siyasətinin təşkilatı-hüquqi əsaslarının təkmilləşməsinə zəruri edən amillərə daxildir:
- ✓ Bütün cavablar doğrudur
- İdxal-ixrac əməliyyatlarının effektiv tənzimlənməsinin təmini
 - Xarici ticarət siyasətinin koordinasiyasının səmərəliliyinin artırılması
 - Xarici ticarət siyasəti üzrə milli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması
 - Azərbaycanın ÜTT-yə üzv qəbul olunması
- 104.** Azərbaycan Respublikasının xarici ticarət siyasətini reallaşdırılmasını koordinasiya edən əsas dövlət qurumu hansıdır?
- ✓ İqtisadi və Sənaye Nazirliyi
- Dövlət Gömrük Komitəsi
 - Dövlət Miqrasiya Komitəsi
 - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
 - Xarici İşlər Nazirliyi
- 105.** Azərbaycanın xarici ticarət siyasətinin hüquqi əsaslarını müəyyən edir:
- ✓ Hamısı
- Gömrük məəcəlləsi
 - İdxal-ixrac əməliyyatlarına dair qanunlar, fərmanlar və sərəncamlar
 - Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələr və konvensiyalar
 - Azərbaycan Respublikasının Konstitusiyası
- 106.** Azərbaycanın xarici ticarət siyasətinin coğrafi aspektinə daxil deyildir:
- Rusiyanın kənd təsərrüfatı məhsulları bazarında daha aktiv iştirakın təmin olunması
 - Şərq-Qərb və Şimal-Cənub idxal-ixrac əməliyyatlarında tranzit ölkə statusunun gücləndirilməsi
- ✓ OPEK ölkələri ilə birbaşa ticarətin dərinləşdirilməsi
- Orta Asiya bazarlarına hazır məhsul ixracının artırılması
 - Avropa bazarlarına ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artırılması
- 107.** Azərbaycanın xarici ticarət siyasətinin prioritetlərinə daxildir:
- ✓ Xarici ticarət əməliyyatlarında dövlətin iştirak payının artırılması
- Qeyri-neft ixracının genişləndirilməsi
 - İxracın strukturunda hazır məhsulların xüsusi çəkisinin artırılması
 - ÜTT-yə üzvlüyün təmin olunması
 - İdxaləvəzədar yerli istehsalın gücləndirilməsi
- 108.** Azərbaycanın xarici ticarət siyasətini müəyyən edən amillər sisteminə daxildir:
- ✓ Hamısı
- Milli istehsalın kəskin xarici rəqabətdən mühafizə olunması
 - İdxal-ixrac əməliyyatları üzrə effektiv dövlət tənzimlənməsinin təmin olunması
 - Dövlət və özəl sektor üçün eyni imkanlar təqdim edən xarici ticarət rejimi
 - Yerli istehsalın stimullaşdırılması
- 109.** Azərbaycanın xarici ticarət siyasətinin tərkib elementləri hesab edilir:
- ✓ Hamısı
- İxrac

- Xarici ticarət saldosu
 - Gömrük rejimi
 - İdxal
110. Azərbaycanın xarici ticarət siyasəti ən geniş mənada ... xidmət edir.
- ✓ Ümumilli iqtisadi inkişaf strategiyasının reallaşdırılmasına
- İşsizliyin azaldılmasına
 - İdxal-ixrac qiymətlərinin optimallaşdırılmasına
 - Neft hasilatının effektiv səviyyəsinin müəyyən edilməsinə
 - Regionların inkişafına
111. Azərbaycanın xarici ticarət siyasətinin əsaslandığı əsas prinsip hansıdır?
- ✓ Milli iqtisadiyyatın müqayisəli üstünlüklərindən maksimum faydalanmaq
- Dövlət büdcəsi gəlirlərində idxal rüsumlarının xüsusi çəkisinin yüksəldilməsi
 - İdxal-ixrac ilə məşğul olan təsərrüfat subyektlərinin sayının artırılması
 - Düzgün cavab yoxdur
 - Orta Asiya bazarlarına ixracın artırılması
112. Azərbaycanın xarici ticarət siyasətinin əsas hədəflərinə daxildir:
- ✓ Bütün cavablar doğrudur
- Dünya bazarına çıxışın asanlaşdırılması
 - İdxal-ixracın optimal nisbətinin yaradılması
 - İdxaldan asılılığın minimuma endirilməsi
 - Dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi
113. Azərbaycanın xarici ticarət siyasətinin birbaşa məqsədi aşağıdakılardan hansıdır?
- ✓ İdxal-ixrac əməliyyatlarından maksimum səmərə əldə olunması
- Qara qızılın insan kapitalına çevrilməsi
 - Neft ixracının azaldılması
 - İdxal üzərində dövlət nəzarətinin gücləndirilməsi
 - Aqrar sektorun inkişaf etdirilməsi
114. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının idxalında ilk onluğa daxil deyil?
- ✓ Əlvan metallar və onlardan hazırlanan məhsullar
- Yeyinti məhsulları
 - Mebel və onun hissələri
 - Oduncaq və ondan hazırlanan məhsullar
 - Elektrik aparatları
115. 86. Aşağıdakılardan hansıları Azərbaycan Respublikasının tədiyyə balansının kapitalın və maliyyənin hərəkəti hesabı bəndinin alt bəndlərinə aiddir? 1.Birbaşa investisiyalar 2.Portfel investisiyaları 3.Neft bonusu 4.Mələk investisiyaları 5.Hamısı
- ✓ 1.3
- 4.5
 - 1.5
 - 3.4
 - 1.2
116. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında ilk onluqda olan ölkələrə aid deyil?
- ✓ Fransa
- İtalya
 - Yaponiya
 - Ukrayna
 - Qazaxıstan

- 117.** Daxili tələbin idxal edilən məhsullara olan ehtiyacının ödənilməsi üçün milli sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutan xarici ticarət strategiyası aşağıdakılardan hansıdır?
- ✓ İdxalı əvəzləyici
 - Sənayeləşmə
 - İxracı ödəmə
 - Hamısı
 - İdxalı təmin etmə
- 118.** Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət siyasətinin prioritetlərinə aid deyil?
- ✓ Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsini artırmaq
 - ÜTT ilə əməkdaşlığı sürətləndirmək
 - Qeyri-neft ixracını artırmaq
 - Heç biri
 - “Ənənəvi” ticarət partnyorları ilə əməkdaşlığı artırmaq
- 119.** Azərbaycan Respublikasının ixrac və idxalda daşınan yüklərin daha çox hansı nəqliyyat vasitəsilə həyata keçirilir?
- Avtomobil nəqliyyatı
 - ✓ Stasionar nəqliyyat vasitələri
 - Hava nəqliyyatı
 - Dəniz nəqliyyatı
 - Dəmiryolu nəqliyyatı
- 120.** Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət münasibətlərinin hüquqi-normativ bazasında əsas sənədlərdən biri kimi qəbul edilə bilər?
- ✓ Ticarətin liberallaşdırılması haqqında AR-nın Qanunu
 - İxracın tənzimlənməsi haqqında AR-nın Qanunu
 - İdxalın tənzimlənməsi haqqında AR-nın Qanunu
 - Pərakəndə ticarətin inkişafı haqqında AR-nın Qanunu
 - Gömrük rəsmiləşdirilməsi haqqında AR-nın Qanunu
- 121.** Aşağıdakılardan hansıları Azərbaycan Respublikasında xarici ticarəti tənzimləyən institusional strukturlara aiddir?
- ✓ İqtisadiyyat və Sənaye Nazirliyi və Gömrük Komitəsi
 - Dövlət Neft Şirkəti və Dövlət Neft Fondu
 - Xarici İşlər Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi
 - Heç biri
 - Gömrük Komitəsi və Statistika Komitəsi
- 122.** Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında yeyinti məhsulları içərisində daha yüksək paya malikdir?
- ✓ Buğda
 - Şəkər
 - Yağ
 - Süd
 - Un
- 123.** Azərbaycan Respublikasında idxal məhsullarının daşınmasında əsas nəqliyyat növü kimi aşağıdakılardan hansı üstünlük təşkil edir?
- ✓ Dəmiryolu nəqliyyatı
 - Hava nəqliyyatı
 - Poçt
 - Heç biri
 - Dəniz nəqliyyatı
- 124.** Azərbaycan Respublikasının xarici ticarət siyasətində əsas hədəflərə aid deyil?

- ✓ Neft ixracını azaltmaq
- ÜTT-yə üzvlük
- İdxal əvəzləyici modelin tətbiqi
- Qeri-neft ixracını artırmaq
- İxracın diversifikasiyası

125. Azərbaycan Respublikasının xarici ticarət səmərəliliyinə təsir göstərən ekzogen (nəzarət edilməyən) amillərə aid deyil?

- ✓ Milli istehsalın ödəmə qabiliyyətli ehtiyacların ödənilməsinə adekvatlığı
- Dünya neft bazarının konyuktur elastikliyi
- Üçüncü ölkələrə münasibətdə ticarət siyasəti
- Heç biri
- Dünya qiymətlərinin səviyyəsi

126. Azərbaycan Respublikasının xarici ticarət səmərəliliyinə təsir göstərən endogen (nisbətən nəzarət edilən) amillərə aiddir?

- ✓ Milli istehsalın ödəmə qabiliyyətli ehtiyacların ödənilməsinə adekvatlığı
- Dünya neft bazarının konyuktur elastikliyi
- Üçüncü ölkələrə münasibətdə ticarət siyasəti
- Heç biri
- Dünya qiymətlərinin səviyyəsi

127. Azərbaycan Respublikasının idxalında daha yüksək xüsusi çəkiyə malik Aİ ölkəsi aşağıdakılardan hansıdır?

- ✓ Almaniya
- Fransa
- İtaliya
- Heç biri
- Böyük Britaniya

128. Aşağıdakı Asiya ölkələrindən hansı Azərbaycan Respublikasının ixracında daha yüksək xüsusi çəkiyə malikdir?

- ✓ Tayvan
- Gürcüstan
- Bolqarıstan
- Türkiyə
- Makedoniya

129. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ixracında daha yüksək xüsusi çəkiyə malik deyil?

- ✓ Misir
- Hindistan
- Fransa
- İndoneziya
- İtaliya

130. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət əlaqələrində daha çox paya malikdir?

- ✓ İƏİT
- Aİ
- QDİƏT
- MDB
- ASİƏT

131. Azərbaycandan hansı məhsulun ixracı nəticəsində Qərblə ticarətdə ticarət tərəfdaşları kimi bu ölkələrin əhəmiyyəti artmışdır?

- ✓ Neft və neft məhsulları
- Neft avadanlıqları
- Məişət texnikası

- karbohidrogen xammalı
 - Ərzaq məhsulları
132. Bu integrasiya birliklərindən hansı Azərbaycanın ən mühüm ticari tərəfdaşdır?
- QUAM və NAFTA
 - AB və NAFTA
 - QUAM və İƏİT
 - Aİ və QUAM
 - ✓ İƏİT və Aİ
133. Azərbaycanın milli iqtisadi modeli özündə birləşdirir:
- ✓ liberalizmi, institusionalizmi və geoiqtisadi liderliyin sintezini
 - monotarizmi, neoliberalizmi və etatizmin sintezini
 - neokeynçilik, liberalizm və sosial bazarın sintezini
 - dirijizmin, liberalizmin və institusionalizmin vəhdətini
 - konservatizmi, liberalizmi və institusionalizmin sintezini
134. Heydər Əliyevin iqtisadi uğur modeli Azərbaycana imkan vermişdir:
- ✓ regionda geoiqtisadi lider olmaq
 - iqtisadi inkişaf tempinə görə birinci yerə çıxmaq
 - Avropa bazarlarına enerji daşıyıcıların aparıcı ixracatçısı olmaq
 - bütün yuxarıda qeyd edilənlər
 - digər tranzit ölkələrdən keçid dövrünü daha tez başa vurmaq
135. Azərbaycan Respublikasının ümumi ixrac həcmində kənt təssərrüfat məhsullarının nisbətən az payı olmasının əsas səbəbi aşağıdakılardan hansıdır?
- ✓ Ödəmə kəsirləri problemi
 - Sığorta sisteminin geridə qalması
 - Bank zamanətinin olmamağı
 - Kreditləşmə problemi
 - İstehsal bazasının texniki geriliyi
136. Azərbaycanın BİM sistemində yerini və rolunu müəyyən edən prioritet istiqamətlər hansılardır?
- ✓ Hər biri
 - Beynəlxalq təşkilatlara üzvlük
 - TMK-larla əməkdaşlıq
 - Regional əlaqələr
 - Beynəlxalq ticarət
137. Azərbaycanın iqtisadiyyatı Neft gəlirləri ilə hansı mexanizmlə əlaqələndirilmişdir?
- ✓ Neft fondu yaratmaqla
 - Büdcə mexanizmi vasitəsilə
 - Maliyyə institutları ilə
 - Mərkəzi Bankla
 - Birbaşa
138. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın hansı ölkə ilə ticarət mənasibətləri daha yaxşı inkişaf etmişdir?
- Qırğızıstan
 - İran
 - ✓ Türkiyə
 - Qazaxıstan
 - Türkmənistan

139. “Qlobal Rəqabət Qabiliyyəti Hesabatı”na görə, ölkəmiz 2013-cü ildə 125 ölkə arasında neçənci sırada yer almışdır?
- ✓ 44-cü sırada
- 50-ci sırada
 - 55-ci sırada
 - 45-ci sırada
 - 40-cı sırada
140. Azərbaycanın da daxil olduğu “Qlobal Rəqabət Qabiliyyəti Hesabatı” hansı beynəlxalq iqtisadi təşkilat tərəfindən hazırlanır?
- ✓ Dünya İqtisadi Forumu
- Beynəlxalq Valyuta Fondu
 - ÜTT
 - Beynəlxalq Kommersiya Palatası
 - Dünya Bankı
141. Aşağıdakılardan hansı ixrac və idxalın strukturu, xarici ticarətin səmərəliliyinin formalaşmasına təsir edən daxili (endogen) amillərə aiddir:
- ✓ Hamısı
- milli istehsal ehtiyacları
 - yerli istehsalın milli tələbi ödəmə qabiliyyəti
 - əhalinin ehtiyaclarının ödənilməsinin adekvatlıq dərəcəsi
 - əhalinin ödəmə qabiliyyətli tələbi
142. Aşağıdakılardan hansı ixrac və idxalın strukturu, xarici ticarətin səmərəliliyinin formalaşmasına təsir edən xarici (ekzogen) amillərə aid deyildir:
- ✓ əhalinin ödəmə qabiliyyətli tələbi
- bazarın inhisarlaşma və yetkinləşməsi dərəcəsi
 - beynəlxalq məhdudiyyətlər və maneələr
 - üçüncü ölkələrə münasibətdə ticarət siyasəti
 - ayrı-ayrı əmtəə bazarlarının konyukturasının elastikliyi
143. Neçənci il Azərbaycanda “Turizm ili” kimi elan olunmuşdur?
- ✓ 2011.0
- 2014.0
 - 2010.0
 - 2009.0
 - 2013.0
144. Azərbaycanın hansı iqtisadi rayonu ölkə ixracının artırılması üçün yüksək perspektivlər mövcud olan maşınqayırma və metallurgiya sahələri üzrə ixtisaslaşmışdır?
- ✓ Gəncə-Qazax
- Lənkəran-Masallı
 - Şəki-Zaqatala
 - Abşeron
 - Quba-Xaçmaz
145. Azərbaycanda yüksək potensiala malik olan əsas istehsal və ixtisaslaşma sahələrindən biri olan kənd təsərrüfatına dəstək məqsədi güdən “Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramı” neçənci illəri əhatə edir?
- ✓ 2007-2015-ci illər
- 2000-2010-cu illər
 - 2001-2020-ci illər
 - 2010-2020-ci illər
 - 1995-2015-ci illər

- 146.** Azərbaycanca yüksək potensiala malik olan əsas istehsal və ixtisaslaşma sahələrindən biri olan üzüm istehsalına dəstək məqsədi güdən “Azərbaycan Respublikasında üzümçülüyn inkişafına dair Dövlət Proqramı” neçənci illəri əhatə edir?
- ✓ 2012-2020-ci illər
- 2006-2016-cı illər
 - 2008-2018-ci illər
 - 2013-2023-cü illər
 - 1995-2005-ci illər
- 147.** Azərbaycanda üzüm istühsalının ən yüksək səviyyəsi nə zaman qeydə alınmışdır?
- ✓ sovet dövründə
- keçid iqtisadiyyatı dövründə
 - 2006-cı ildən sonra
 - 2010-cu ildən sonra
 - müstəqillik dövründə
- 148.** 2013-cü il üzrə Azərbaycandan ixrac olunan əsas mallara baxıldıqda hansı kənd təsərrüfatı mallarının adına rast gəlinir?
- ✓ hamısı
- çay
 - şəkər
 - giləmeyvələr
 - meyvə-tərəvəz
- 149.** Neçənci ildən Azərbaycandan qaz ixracına başlanılmışdır?
- ✓ 2006.0
- 2013.0
 - 2012.0
 - 2007.0
 - 2008.0
- 150.** İlk dəfə neçənci ildə Azərbaycandan neft ixracının dəyəri 10 milyard ABŞ dollarını ötmüşdür?
- 2004.0
 - 2003.0
 - 2007.0
 - ✓ 2006.0
 - 2008.0
- 151.** Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olub MDB-nin üzvü olmayan ölkə hansıdır?
- ✓ Bolqarıstan
- Moldova
 - Qazaxstan
 - Ukrayna
 - Azərbaycan
- 152.** MDB-nin üzvü olub Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olmayan ölkə hansıdır?
- ✓ Belarus
- Moldova
 - Qazaxstan
 - Ukrayna
 - Azərbaycan
- 153.** Hansı birlik ölkələri Azərbaycanın MDB ölkələri ilə ümumi xarici ticarət dövriyyəsində ən böyük xüsusi çəkiyə malikdirlər?
- ✓ Avrasiya iqtisadi birliyi ölkələri

- GUAM ölkələri
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri
- MDB Azad Ticarət Zonası ölkələri
- Mərkəzi Asiya İqtisadi Birliyi ölkələri

154. 2000-ci ildə MDB-nin beş dövlətinin Gömrük ittifaqı bazasında hansı birlik yaradılmışdır?

- ✓ Avrasiya iqtisadi birliyi
- Avrasiya ticarət zonası
- Avrasiya valyuta birliyi
- Belə bir birlik mövcud deyil
- Avrasiya vahid bazarı

155. Hazırda MDB sərhədləri çərçivəsində real olaraq hansı integrasiya birliyinin yaradılması barədə müzakirələr aparılır?

- ✓ Azad ticarət zonası
- İqtisadi birlik
- Vahid bazar
- İqtisadi-valyuta birliyi
- Gömrük İttifaqı

156. Azərbaycan Respublikasının MDB çərçivəsində imzalanmış "Azad ticarət zonası haqqında Saziş"ə qoşulma statusunu müəyyənləşdirin:

- ✓ Azərbaycanın Sazişə qoşulması ilə bağlı danışıqlar aparılır
- Azərbaycanın Sazişə qoşulmaq üçün müraciət etməmişdir
- Azərbaycan Sazişin müşahidəçi üzvüdür
- Doğru cavab yoxdur
- Azərbaycan Sazişə qoşulmuşdur

157. MDB çərçivəsində "Azad ticarət zonası haqqında Saziş"i neçənci ildə imzalanmışdır?

- ✓ 2011.0
- 2009.0
- 2013.0
- 2014.0
- 2010.0

158. Bakı-Aktau və Bakı-Bektaş gəmi bərələri Azərbaycan ilə hansı ölkə arasında yaradılmış dəniz nəqliyyatı vasitəsidir?

- ✓ Qazaxıstan
- Rusiya
- İran
- Ukrayna
- Türkmənistan

159. Azərbaycandan Ukraynaya ixrac olunan ümumi məhsulların əsas hissəsi hansı məhsulların payına düşür?

- ✓ yanacaq materialları
- çay
- şəkər
- heç biri
- meyvə-tərəvəz

160. Azərbaycanın Ukraynadan idxal etdiyi əsas məhsullar hansılardır?

- ✓ metallurgiya məhsulları
- meyvəçilik
- təbii qaz
- pambıq

- dənli bitkilərə

- 161.** Azərbaycanın MDB ölkələri ilə iqtisadi əlaqələrinin təhlilinə əsasən ümumi ixrac olunan məhsulların 92%-i hansı 3 ölkənin payına düşür?
- ✓ Rusiya, Gürcüstan, Ukrayna
- Moldova, Qırğızıstan, Belarus
 - Ukrayna, Moldova, Gürcüstan
 - Belarus, Qırğızıstan, Rusiya
 - Gürcüstan, Rusiya, Qazaxıstan
- 162.** Azərbaycanın MDB ölkələri ilə iqtisadi əlaqələrinin təhlilinə əsasən ümumi idxal olunan məhsulların 90%-i hansı 3 ölkənin payına düşür?
- ✓ Rusiya, Ukrayna, Qazaxıstan
- Ukrayna, Moldova, Gürcüstan
 - Gürcüstan, Rusiya, Qazaxıstan
 - Moldova, Qırğızıstan, Belarus
 - Belarus, Qırğızıstan, Rusiya
- 163.** Azərbaycana nəqliyyat vasitələri əsasən hansı Avropa ölkələrindən idxal olunur?
- Türkiyə və İsveç
 - İspaniya və Koreya
- ✓ Almaniya və Böyük Britaniya
- Fransa və İtaliya
 - Yaponiya və ABŞ
- 164.** Azərbaycana idxal olunan nəqliyyat vasitələri içərisində ən böyük xüsusi çəkiyə malik olan nəqliyyat vasitələri hansılardır?
- ✓ quru nəqliyyat vasitələri
- hava nəqliyyat vasitələri
 - boru kəməri nəqliyyat vasitələri
 - Azərbaycana nəqliyyat vasitələri idxal olunmur
 - su nəqliyyat vasitələri
- 165.** Azərbaycanda şəkər istehsalının artmasında əsas rolu oynayan şəkər emalı zavodu hansı şəhərdədir?
- ✓ İmişli
- Mingəçevir
 - Gəncə
 - Şəmkir
 - Zərdab
- 166.** Azərbaycandan ixrac olunan meyvə-tərəvəz əsasən hansı ölkə bazarlarında satılır?
- ✓ Rusiya
- Gürcüstan
 - Ukrayna
 - Moldova
 - Qırğızıstan
- 167.** Hansı Asiya ölkəsi Azərbaycan neftinin son illərdə ən böyük idxalçılarından birinə çevrilmişdir?
- ✓ İndoneziya
- Çin
 - Sinqapur
 - Tailand
 - Hindistan

168. Avropa Birliyi ölkələri içərisində Azərbaycanın ən çox mal ixrac olunan ölkə hansıdır?
- ✓ İtaliya
- Fransa
 - İsrail
 - Türkiyə
 - Almaniya
169. Azərbaycanın hansı ölkə ilə idxal strukturunda tütün tərkibli siqaret idxalı üstünlük təşkil edir?
- ✓ Rusiya
- Gürcüstan
 - Ukrayna
 - Moldova
 - Qazaxıstan
170. Asiya ölkələri içərisində Azərbaycanın əsas ticarət partnyoru hansı ölkədir?
- ✓ İsrail
- Hindistan
 - Sinqapur
 - Çin
 - İndoneziya
171. 2012-ci ilin nəticələrinə görə Qazaxıstandan Azərbaycana idxal olunan malların içərisində ən yüksək xüsusi çəki aşağıdakılardan hansına aid olmuşdur?
- ✓ dənli bitkilərə
- neft
 - təbii qaz
 - pambıq
 - meyvəçiliyə
172. Rusiya Federasiyasının Azərbaycanın ticarət dövriyyəsindəki payı nə qədərdir?
- ✓ 0.5
- 0.35
 - 0.65
 - 0.15
 - 0.25
173. MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə hansıdır?
- ✓ Rusiya Federasiyası
- Gürcüstan
 - Ukrayna
 - Belarus
 - Qazaxıstan
174. Azərbaycanın və bir çox Orta Asiya ölkəsinin üzvü olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibliyi hansı şəhərdədir?
- ✓ Tehran
- Astana
 - İslamabad
 - Ankara
 - Daşkənd
175. Aşağıdakı ölkələrdən hansı İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü deyildir?
- ✓ bu ölkələrin hamısı EKO-nun üzvüdür

- Pakistan
 - Əfqanıstan
 - Türkiyə Cumhuriyyəti
 - İran İslam Respublikası
- 176.** Azərbaycanca Mil-Muğan kollektoru və Samur-Abşeron kanalının yenidən qurulmasına vəsait ayırmış beynəlxalq iqtisadi təşkilat hansıdır?
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - ✓ İslam Konfransı Təşkilatı
 - İqtisadi Əməkdaşlıq Təşkilatı
 - Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
 - Beynəlxalq Valyuta Fondu
- 177.** Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilat hansıdır?
- Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
 - Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - İqtisadi Əməkdaşlıq Təşkilatı
 - ✓ İslam Konfransı Təşkilatı
 - MDB
- 178.** Azərbaycan nefti və qazı üçün əsas ixrac bazarı hansı regiondur?
- ✓ Avropa İttifaqı
 - Amerika və Asiya ölkələri
 - Mərkəzi Asiya regionu
 - Türkdilli ölkələr
 - MDB məkanı
- 179.** Əsas məqsədi dövlət idarəçiliyinin və idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərilməsi olan Aİ proqramı aşağıdakılardan hansıdır?
- ✓ SIQMA layihəsi
 - Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) layihəsi
 - TRASEKA layihəsi
 - INOGATE layihəsi
 - TACİS texniki yardım proqramı
- 180.** Aİ-nin yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən və dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Aİ-nin əsas regional təşəbbüslərindən biri aşağıdakılardan hansıdır?
- TACİS texniki yardım proqramı
 - SIQMA layihəsi
 - Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) layihəsi
 - ✓ INOGATE layihəsi
 - TRASEKA layihəsi
- 181.** Əsas məqsədi Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılması olan Aİ proqramı aşağıdakılardan hansıdır?
- SIQMA layihəsi
 - TACİS texniki yardım proqramı
 - ✓ TRASEKA layihəsi
 - Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) layihəsi
 - INOGATE layihəsi
- 182.** Əsas məqsədi post-sovet ölkələrini iqtisadi reformlar mövzusunda dəstəkləmək olan Aİ proqramı aşağıdakılardan hansıdır?
- Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) layihəsi
 - INOGATE layihəsi

- SIQMA layihəsi
- ✓ TACİS texniki yardım proqramı
- TRASEKA layihəsi

183. Azərbaycan ilə ən çox ticarət dövriyyəsinə sahib Aİ ölkəsi hansıdır?

- Böyük Britaniya
- Fransa
- ✓ İtaliya
- Yunanıstan
- Almaniya

184. Azərbaycan neçənci ildən Avropa Qonşuluq Siyasətinə qoşulmuşdur?

- ✓ 2004.0
- 2001.0
- 2003.0
- 2000.0
- 2002.0

185. Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi neçənci ildən etibarən Bakıda fəaliyyət göstərir?

- ✓ 2008-ci ildən etibarən
- 2002-ci ildən etibarən
- 2005-ci ildən etibarən
- 2006-cı ildən etibarən
- 2004-cü ildən etibarən

186. Azərbaycan Respublikasının Aİ yanında Daimi Nümayəndəliyi harada fəaliyyət göstərir?

- ✓ Brüsseldə
- Strastburqda
- Stokqolmda
- Cenevrədə
- Amsterdamda

187. Azərbaycan Respublikasının Aİ yanında Daimi Nümayəndəliyi neçənci ildən etibarən fəaliyyət göstərir?

- ✓ 2000.0
- 2008.0
- 2006.0
- 2004.0
- 1998.0

188. Şərqi Avropa Qonşuluq Siyasəti (AQS) ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan Aİ təşəbbüsünün əsaslandığı birgə dəyərlər hansılardır?

- Demokratiya
- İnsan hüquqları
- Bazar iqtisadiyyatı
- Qanunun aliliyi
- ✓ Hamısı

189. Şərqi Avropa Qonşuluq Siyasəti (AQS) ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan Aİ təşəbbüsü nə zaman irəli sürülmüşdür?

- 10 yanvar 2011-ci il
- 08 noyabr 2007-c il
- ✓ 26 may 2008-ci il
- 04 iyul 2009-cü il

- 23 mart 2010-cü il

190. Aşağıda göstərilən ölkələrdən hansı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsünün üzvü deyildir?

- ✓ Hamısı
- Belarusu
- Moldova
- Ukrayna
- Gürcüstan

191. Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edən və Şərqi Avropa Qonşuluq Siyasəti (AQS) ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan Aİ təşəbbüsü hansıdır?

- ✓ Şərq Tərəfdaşlığı təşəbbüsü
- Tərəfdaşlıq və Əməkdaşlıq təşəbbüsü
- Maliyyə yardımı təşəbbüsü
- Enerji təhlükəsizliyi təşəbbüsü
- Geniş çeşidli Assosiasiya Sazişləri təşəbbüsü

192. Avropa Qonşuluq Siyasətinin (AQS) “Strategiya Sənədi”nə əsasən, Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd hansıdır?

- ✓ Fəaliyyət Planları
- Büdcəyə dəstək Planları
- Texniki yardım və Əməkdaşlıq Planları
- Tvinning və məlumat mübadiləsi Planları
- Tərəfdaşlıq və Əməkdaşlıq Planları

193. Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılan və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu Avropa Qonşuluq Siyasətinin (AQS) mərkəzi elementi aşağıdakılardan hansı cavab düzgün göstərilmişdir?

- Avropa Qonşuluq və Tərəfdaşlıq Alətləri (AQTA)
- Büdcəyə dəstək yolları
- Texniki yardım vasitələri
- Tvinning və Məlumat Mexanizmləri
- ✓ Fəaliyyət Planları

194. Azərbaycan Respublikasının Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi haqqında Aİ Şurasının qərarı nə zaman qəbul olunmuşdur?

- 08 noyabr 2000-c il
- 10 yanvar 2001-ci il
- 23 mart 2006-cü il
- ✓ 14 iyun 2004-cü il
- 04 iyul 2003-cü il

195. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yaradılmış “Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər” və “Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə” alt-komitələr hansı struktur nəzdində fəaliyyət göstərir?

- Büdcəyə dəstək Komitəsi
- ✓ Əməkdaşlıq Komitəsi
- Əməkdaşlıq Şurası
- Parlamentlərarası Əməkdaşlıq Komitəsi
- Avropa Mərkəzi Bankı

196. Aşağıdakılardan hansı Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə yaradılmış strukturlarlardan biri deyildir?

- ✓ Tvinning, texniki yardım və məlumat mübadiləsi üzrə alt-komitə
- Əməkdaşlıq Şurası
- Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə alt-komitə

- Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə alt-komitə
 - Parlamentlararası Əməkdaşlıq Komitəsi
- 197.** Aşağıdakılardan hansı Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin məqsədlərindəndir?
- ✓ Hamısı
- Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması
 - Ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlıq
 - Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar iqtisadiyyatına keçid cəhdlərinin dəstəklənməsi
 - Müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi
- 198.** Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi nə zaman qüvvəyə minmişdir?
- 10 yanvar 1995-ci il
 - 08 noyabr 2000-c il
 - ✓ 01 iyul 1999-cu il
 - 22 aprel 1996-cı il
 - 23 mart 1994-cü il
- 199.** Azərbaycan hansı beynəlxalq iqtisadi təşkilat ilə “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” sənədi imzalamışdır?
- ✓ Avropa İttifaqı
- İqtisadi Əməkdaşlıq Təşkiatı
 - ÜTT
 - Beynəlxalq Valyuta Fondu
 - Dünya Bankı
- 200.** Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını hansı sənəd qoymuşdur?
- ✓ Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi
- Büdcəyə dəstək Sazişi
 - Texniki yardım və Əməkdaşlıq Sazişi
 - Tvinning və məlumat mübadiləsi Sazişi
 - Avropa Qonşuluq Siyasəti Sazişi
- 201.** Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü nəticəsində potensial qazanclar sırasına aiddir?
- ✓ İstehlakçıların geniş seçim imkanı yaranır
- Ticarətin liberallaşdırılması və qoruyucu tədbirlərin səmərəli təşkili olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer almasına şərait yaranır
 - Xidmətlər sahəsində daha ucuz və aşağı keyfiyyətli xidmət təchizatçıları yer tutur
 - Xarici ticarətdə kəmiyyət məhdudiyyətləri aradan qaldırılır
 - Dövlət büdcəsinin gömrük rüsumları və vergiləri maddəsi üzrə daxilolmalar azalır və onun mədaxilinə qısamüddətli, bəzən də oramüddətli dövrdə gərginlik yaranır
- 202.** ÜTT haqqında düzgün fikiri seçin:
- ✓ ÜTT-nin fəaliyyəti xarici ticarətin tənzimlənməsinə, qısamüddətli kommersiya maraqlarının qorunmasına istiqamətlənməmişdir
- ÜTT nəyin bahasına olursa-olsun ticarətin liberallaşdırılması lehinə çıxış edir
 - ÜTT çərçivəsində ətraf mühitin mühafizəsi məsələləri ilə müqayisədə iqtisadi xarakterli məsələlər prioritetdir
 - ÜTT dövlətlərarasında yaranan ticarət mübahisələrinin həll olunmasında iştirak etmir
 - ÜTT öz qaydalarını üzv dövlətlərə zorla qəbul etdirir
- 203.** ÜTT haqqında deyilənlərdən hansı doğrudur?
- ✓ ÜTT, beynəlxalq ticarətə və ticarət siyasətinə dair məlumatları toplayır, öyrənir və hesabat olaraq təqdim edir
- ÜTT ölkələrdə həyata keçirilən ticarət siyasəti haqqında Dünya Bankı tərəfindən hazırlanan hesabatları əsas götürür
 - ÜTT digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyərək dünya iqtisadiyyatında hegemon mövqeyini qorumağa çalışır
 - ÜTT dövlətlərarasında yaranan ticarət mübahisələrinin həll olunmasında iştirak etmir

- Üzv ölkələr arasında ticarət danışıqlarının həyata keçirilməsi ÜTT funksiyalarından biri deyildir

204. ÜTT haqqında deyilənlərdən hansı doğru deyildir?

- ✓ ÜTT, onun üçün hüquqi əsas rolunu oynayan çoxtərəfli ticarət sazişləri qəbulundan sonra onların həyat keçirilməsinə nəzarət funksiyasına malik deyildir
- ÜTT dövlətlərarasında yaranan ticarət mübahisələrinin həll olunması üçün vasitə rolunu oynayır
- ÜTT üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətini müşahidə edir
- ÜTT digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir
- ÜTT üzv ölkələr arasında ticarət danışıqlarını həyata keçirir

205. ÜTT-nin institusional təşkili ilə əlaqədar razılaşmalar üçün hüquqi əsas hansıdır?

- ✓ ÜTT müqaviləsi
- BMT-nin nizamnaməsi
- Maastrixt Anlaşması
- ÜTT-nin subsidiya tədbirləri haqqında müqaviləsi
- GATT (Ticarət və Tariflər üzrə Baş Saziş)

206. ÜTT haqqında deyilənlərdən hansı doğrudur?

- ✓ ÜTT ticarət müqavilələrinin dövlətlər arasında müzakirə olunması üçün forum rolunu oynayır
- ÜTT-nin MIGA konvensiyası çərçivəsində beynəlxalq investisiya məsələlərinin qeyri-kommersial risk aspektləri nəzərdən keçirilir
- ÜTT dövlətlərarasında yaranan ticarət mübahisələrinin həll olunması üçün vasitə rolunu oynamır
- ÜTT ticarət qaydaları sistemində heç bir idarəedici rola malik deyildir
- ÜTT dövlətlərarasında yaranan iqtisadi mübahisələrinin həll olunması üçün beynəlxalq məhkəmə rolunu oynayır

207. ÜTT-nin tənzimlədiyi məsələlərə aiddir?

- ✓ İstehlakçıların hüquqlarının qorunması
- İEOÖ-lərə və az inkişaf etmiş ölkələrə kreditlərin verilməsi
- İEO-lərə texniki dəstəyin göstərilməsi
- ÜTT bütün bu məsələləri tənzim edir
- İnvestisiya fəaliyyətində qorumacılığın artırılması

208. ÜTT-yə üzv olmaq istəyən ölkənin təqdim etməli olduğu ilk sənəd hansıdır?

- ✓ Ölkənin xarici ticarət rejimi haqqında memorandum
- Makroiqtisadi göstəricilərin dinamikası hesabatları
- İxrac subsidiyalarına dair bəyannamə
- Xarici borc vəziyyətinə dair arayış
- Ölkənin illik statistik məlumatları

209. Azərbaycan ÜTT-də hansı statusa malikdir?

- ✓ Müşahidəçi dövlət
- Qeyri-formal üzv dövlət
- Üzv dövlət
- Heç biri
- Potensial üzv dövlət

210. Keçmiş Sovet ölkələrindən hansılar hazırda ÜTT-in üzvüdür?

- Ukrayna, Qazaxıstan, Gürcüstan və Moldova
- Qazaxıstan, Gürcüstan, Moldova və Ermənistan
- Ukrayna, Azərbaycan, Qazaxıstan və Moldova
- ✓ Gürcüstan, Moldova, Ermənistan və Qırğızıstan
- Ermənistan, Gürcüstan, Özbəkistan və Moldova

211. MDB ölkələrindən hansı ÜTT-yə daxil olarkən məcburi olmayan sazişlərə qoşulmuşdur?

- ✓ Qırğızıstan
- Rusiya
- Gürcüstan
- Ukrayna
- Moldova

212. MDB ölkələrindən hansı ölkə ilk öncə ÜTT-yə daxil olmuşdur?

- ✓ Qırğızıstan
- Moldova
- Rusiya
- Gürcüstan
- Ukrayna

213. ÜTT-nin fəaliyyət məqsədini qlobal səviyyədə ... olaraq ümumiləşdirə bilərik.

- ✓ beynəlxalq ticarətin liberallaşdırılması
- İEOÖ-lərin “Yeni beynəlxalq iqtisadi” qayda çərçivəsində hüquqlarının qorunması
- beynəlxalq ticarət münasibətlərində “Şimal-Cənub” dialoqunun prinsiplərinə xidmət etmək
- beynəlxalq ticarətdə tətbiq olunan gömrük rüsumları həddlərinin yüksəldilməsi
- beynəlxalq ticarətə maksimum proteksionist tədbirlərin tətbiqi

214. ÜTT-nin fəaliyyət mexanizmi və öhdəliklərin müəyyənləşdirilməsi prosesi dövlətlər arasında ... əsaslanır.

- ✓ müzakirə və danışıqlara
- ÜTT-nin Cenevrə anlaşmasına
- Üzvlər arasında üzlük haqqı əsasında müəyyənləşdirilən səsvermə hüququna
- ÜTT illik konfranslarında qəbul olunan qətnamələrə
- ÜTT-nin Maastrixt anlaşmasına

215. ÜTT-nin tənzimlədiyi məsələlərə aid deyil?

- ✓ İEOÖ-lərə və az inkişaf etmiş ölkələrə kreditlərin verilməsi
- İstehlakçıların hüquqlarının qorunması
- İEOÖ-lərə texniki dəstəyin göstərilməsi
- ÜTT bütün bu məsələləri tənzimləyir
- Ticarətin liberallaşdırılması

216. Dövlətarasında tətbiq olunan tarif dərəcəsinin azaldılma həddi necə müəyyənləşdirilir?

- ✓ Üzv dövlətlərin bir-biri ilə qarşılıqlı razılığı əsasında
- Ölkənin ÜTT-yə ödədiyi üzlük haqqı əsasında hər ölkə üçün müəyyənləşdirilmiş kvota əsasında
- ÜTT-nin dövlət üzərində qoyduğu öhdəlik əsasında
- ÜTT-nin Nazirlər Şurasının qərarı əsasında
- Dövlətin iqtisadi inkişaf səviyyəsi əsasında

217. Doğru olmayan cavabı seçin:

- ✓ ÜTT dövlətlərin ticarət siyasətlərinin formalaşdırılması istiqamətində məcburi öhdəliklər müəyyən edir
- ÜTT sistemi qaydaları üzv dövlətlərin parlamentlərində ratifikasiyadan keçir
- ÜTT-də qərarlar bütün üzvlərin konsensusu ilə virtual şəkildə hamının iştirakı ilə qəbul olunur
- ÜTT danışıqlar aparaq ölkələrin ticarət siyasəti və ticarət mexanizmlərindəki çatışmamazlıqları aradan qaldırmaq üçün bir forum təşkil edir
- ÜTT sisteminin qaydaları üzv dövlətləri arasında danışıqlar nəticəsində qarşılıqlı razılıqla müəyyənləşdirilir

218. “Ticarət Nazirlərinin görüşü” olaraq da bilinən ÜTT Nazirlər Konfransı iclasları hansı aralıqla təşkil olunur?

- ✓ 2 ildən bir
- 1 ildən bir

- Yarım ildən bir
- 3 ildən bir
- 4 ildən bir

219. ÜTT-nin fəaliyyət dairəsinə bilavasitə daxil olan sahə hansıdır?

- ✓ Müxtəlif ölkələrdə tətbiq olunan tarif və digər ticarət baryerləri
- İnkişaf etməkdə olan ölkələrə iqtisadi dəstəyin göstərilməsi
- Əmək hüquqları və işçi qüvvəsinin hüquqları
- Texnoloji dəstək
- Avropa daxilində ticarət və digər iqtisadi əqdlər

220. Doğru olmayan cavabı seçin:

- ✓ ÜTT-nin hazırkı sistemi mükəmməl olduğu üçün, yeni islahatlara və bu sahədə müzakirələrə artıq ehtiyac yoxdur
- ÜTT-nin fəaliyyəti nəticəsində istehsalçı və istehlakçılar daha liberal şəraitdə ticarət etmək imkanı qazanırlar
- ÜTT-nin fəaliyyəti nəticəsində ixracatçılar yeni və açıq bazarlarda fəaliyyət imkanı əldə edirlər
- Əsas qərarların qəbul olunması Nazirlər Şurasının fəaliyyət sahəsinə daxildir
- ÜTT danışıqlar aparaq ölkələrin ticarət siyasəti və ticarət mexanizmlərindəki çatışmamazlıqları aradan qaldırmaq üçün bir forum təşkil edir

221. Doğru olmayan cavabı seçin:

- ✓ ÜTT-nin çoxtərəfli müqavilələrinə əsasən təşkilat üzvləri selektiv yanaşma əsasında diskriminasiya tətbiq etmək hüququ əldə edirlər
- ÜTT üzvlərinin ¾ -ünü inkişaf etməkdə olan ölkələr və az inkişaf etmiş ölkələr
- Doha İnkişaf Raundu (Doha Development Round) termini Doha raundunda inkişaf etməkdə olan ölkələrlə əlaqədar müəyyən aspektlərin müzakirəsi ilə əlaqədar ortaya çıxmışdır
- Əsas qərarların qəbul olunması Nazirlər Şurası tərəfindən həyata keçirilir
- Bütün cavablar səhvdir

222. Aşağıdakılardan hansı ÜTT-nin fəaliyyət dairəsinə daxildir?

- ✓ Milli ticarət siyasətlərinin mütəmadi nəzərdən keçirilməsi
- Həlli üzrə Beynəlxalq Mərkəzi (ICSID) ilə birgə həll edilməsi
- Dövlətlər üçün məcburi öhdəliklər müəyyən etmədən tövsiyyə xarakterli qərarların qəbul edilməsi
- Dövlətlərarası ticarət müqavilələrinin tətbiqinə nəzarəti milli səviyyədə həyat keçirmələri üçün dövlətlərə həvalə etmək
- Texnoloji geriliyin ticarət aspektlərinin tənzimlənməsi
- Dövlətlərarası ticarət mübahisələrinin Dünya Bankı Qrupunun Mübahisələrin

223. ÜTT-nin ən ali orqanı hansıdır?

- Katiblik
- ✓ Nazirlər Konfransı
- Baş Şura
- Əmtəələrlə ticarət üzrə şura
- Baş Məclis

224. ÜTT-nin əsas funksiyaları hansılardır?

- ✓ Hamısı
- Üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə yardım göstərilməsi
- Beynəlxalq ticarət siyasətinə dair informasiyaların toplanılması, öyrənilməsi və təqdim olunması
- Beynəlxalq ticarətin liberallaşmasına xidmət etmək
- Üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi

225. ÜTT aşağıdakılardan hansı sahələrin tənzimlənməsi ilə məşğul olmur?

- ✓ Hamısı ilə məşğul olur
- Sığorta
- Aviasiya

- Kənd təsərrüfatı
- Bank

226. ÜTT-nin əsas funksiyalarına daxil deyildir:

- ✓ BMT-nin əsas orqanlarına hesabat verilməsi
- Yeni üzvlərin qəbul edilməsi
- Üzv ölkələrin ticarət siyasətinin müşahidə edilməsi
- Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq
- Üzv ölkələr arasında ticarət mübahisələrinin aradan qaldırılması

227. ÜTT-nin əsas vəzifəsi nədir:

- ✓ Ticarət məhdudiyyətləri və gömrük tariflərinin liberallaşdırmaq
- İqtisadi cəhətdən zəif olan ölkələrin xarici ticarət siyasətini formalaşdırmaq
- İEO-də gömrük tariflərinin yüksəldilməsi
- Üzvü olmayan ölkələrə qarşı proteksionist siyasəti dəstəkləmək
- İEO üçün əlverişli ticarət şəraiti yaratmaq

228. ÜTT-nin əsas məqsədi aşağıdakılardan hansıdır?

- ✓ Beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması
- Dünya ölkələrinin iqtisadi inkişafının stimullaşdırılması
- Beynəlxalq integrasiya proseslərinin sürətlənməsi
- İEOÖ-lərin yeni iqtisadi qayda hüquqlarının qorunması
- Qarşılıqlı iqtisadi asılılığın azaldılması

229. Azərbaycan hansı vaxtdan ÜTT-də müşahidəçi statusuna malikdir və ilk dəfə nə vaxt işçi qrupunun ölkə üzrə yığıncağı keçirilmişdir?

- ✓ 1997, 2002, Cenevrə
- 1996, 2001, Minsk
- 1998, 2004, Ankara
- 1993, 2006, Stokholm
- 1995, 2000, Nyu York

230. Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində aparılan tarif danışıqlarının aid olduğu sahələrdən biri deyildir:

- ✓ Neft və neft məhsulları
- Qeyri-kənd təsərrüfatı məhsulları
- Sektoral təşəbbüslər
- Əqli mülkiyyət məsələləri
- Kənd təsərrüfatı məhsulları

231. Azərbaycanın ÜTT-yə üzv olması hazırlıq işləri üzrə Komissiyasının məqsədi aşağıdakı cavabların hansında düzgün göstərilməmişdir?

- ✓ Üzv dövlətlər tərəfindən verilən suallara cavabların hazırlanması
- Bütün cavablar düzgündür
- Azərbaycan Respublikasının ÜTT-yə təqdim edəcəyi sənədləri aidiyyəti qurumlarla razılaşdırılıb hazırlanması
- ÜTT ilə aparılacaq danışıqlarda vahid iqtisadi siyasətin təmin edilməsi üçün əlaqələndirmənin həyata keçirilməsi
- Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesi ilə əlaqədar müvafiq təkliflərin hazırlanması

232. ÜTT Katibliyində Azərbaycan üzrə yaradılmış İşçi Qrupunda neçə ölkə yer alır?

- ✓ 36.0
- 7.0
- 8.0
- 15.0
- 27.0

233. ÜTT-yə üzv olma danışıqlarında Azərbaycanın irəli sürdüyü əsas arqumentlərdəndir?

- ✓ Ölkə əhalisinin 50%-dən çoxunun aqrar sektorda çalışması
- ÜDM-in həcmində neft sektorunun çəkisinin kifayət qədər kiçik olması
- Doğru cavab yoxdur
- İxracın 80%-dən çoxunun qeyri-neft məhsullarının payına düşməsi
- Dövlət büdcəsinin gəlirlərinin artırılması baxımından idxal gömrük rüsumlarının artırılması zəruriliyi

234. ÜTT-yə üzv olma prosesi çərçivəsində aparılan danışıqlarda Azərbaycan üçün əsas prioritetlərdən hesab olunur:

- ✓ Xidmətlər bazarı üzrə götürülən öhdəliklərdə maksimum uzun keçid dövrünün razılaşdırılması
- Üzv olma prosesinin ən qısa zamanda başa çatdırılması
- ÜTT-yə inkişaf etmiş ölkə statusu ilə üzv olmaq
- Kənd təsərrüfatına dəstəyin minimum dəstəyin saxlanılmasına nail olmaq
- Heç biri

235. ÜTT-yə üzv olmaqda Azərbaycan Respublikasının əsas məqsədlərindən hesab olunur:

- ✓ ÜTT-nin mübahisələrin həlli mexanizmindən yararlanmaq
- ÜTT-nin tədiyyə balansı çətinlikləri üçün təmin etdiyi kreditlərindən yararlanmaq
- Daxili bazarın xarici rəqabətdən qorunması üçün ÜTT proteksionist tədbirlərindən yararlanmaq
- Hamısı
- Valyuta-pul köçürmələri problemlərinin həlli üçün ÜTT mexanizmlərindən yararlanmaq

236. Azərbaycanın ÜTT-yə üzv olmasına təşkilati-texniki və siyasi dəstək göstərən ölkələrə daxil deyildir?

- Pakistan
- ABŞ
- Türkiyə
- Hamısı
- ✓ Rusiya

237. Azərbaycanın ÜTT-yə üzv olma danışıqlarının komponenti deyil?

- ✓ Neft qiymətləri
- Vergi dərəcələri
- Heç biri
- Xidmətlər üzrə öhdəliklər
- Gömrük tarifləri

238. ÜTT-yə üzv olma danışıqlarında Azərbaycanın irəli sürdüyü əsas arqumentlərdən deyil?

- ✓ Dövlət büdcəsinin gəlirlərinin artırılması baxımından idxal gömrük rüsumlarının artırılması zəruriliyi
- İxracın 80%-dən çoxunun neft və neft məhsullarının payına düşməsi
- Ölkə əhalisinin 50%-dən çoxunun aqrar sektorda çalışması
- Doğru cavab yoxdur
- ÜDM-in həcmində neft sektorunun çəkisinin kifayət qədər böyük olması

239. ÜTT-yə üzv olma prosesi çərçivəsində aparılan danışıqlarda Azərbaycan üçün əsas prioritetlərdən hesab olunmur:

- ✓ Üzv olma prosesinin ən qısa zamanda başa çatdırılması
- Heç biri
- Kənd təsərrüfatına dəstəyin maksimum dəstəyin saxlanılmasına nail olmaq
- Xidmətlər bazarı üzrə götürülən öhdəliklərdə maksimum uzun keçid dövrünün razılaşdırılması
- ÜTT-yə inkişaf etməkdə olan ölkə statusu ilə üzv olmaq

240. ÜTT-yə üzv olmaqda Azərbaycan Respublikasının əsas məqsədlərindən hesab olunmur:

- ✓ Daxili bazarın xarici rəqabətdən qorunmasını gücləndirmək
- Heç biri
- ÜTT-nin mübahisələrin həlli mexanizmindən yararlanmaq

- ÜTT üzvləri üçün tətbiq olunan güzəştlərdən faydalanmaq
- Dünya iqtisadiyyatına integrasiya prosesinin sürətləndirilməsi

241. Azərbaycanın ÜTT-yə üzvolma prosesini koordinasiya edən əsas qurum hansıdır?

- ✓ Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiya
- Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasının koordinasiyası üzrə işçi qrupu
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
- Azərbaycan Respublikasının ÜTT-yə üzv olması üzrə Məşvərət Şurası
- Azərbaycan Respublikasının ÜTT-yə üzvolma üzrə koordinasiya bürosu

242. Azərbaycanın ÜTT-yə üzv olmasına təşkilati-texniki və siyasi dəstək göstərən ölkələr?

- ✓ Türkiyə, ABŞ, Pakistan
- Rusiya, Qazaxstan, Qırğızıstan
- Rusiya, Qazaxstan, Türkiyə
- Cənubi Koreya, İsveçrə, Panama
- Yaponiya, İran, Braziliya

243. ÜTT-nin Azərbaycan üzrə işçi qrupunun aktiv üzvləri?

- ✓ ABŞ, Avropa İttifaqı
- Çin, Səudiyyə Ərəbistanı
- Yaponiya, Nigeriya
- Oman, BƏƏ
- İsveçrə, Misir

244. ÜTT-nin Azərbaycan üzrə işçi qrupuna daxil olan ölkə hansıdır?

- ✓ Oman
- Meksika
- İraq
- Əlcəzair
- İran

245. ÜTT-nin Azərbaycan üzrə işçi qrupuna daxil olmayan ölkə hansıdır?

- ✓ Meksika
- Kanada
- Panama
- Heç biri daxil deyil
- ABŞ

246. ÜTT-nin Azərbaycan üzrə işçi qrupunun iclasları hansı şəhərdə keçirilir?

- ✓ Cenevrə
- Vaşinqton
- İstanbul
- Brüssel
- Bakı

247. ÜTT-yə üzv olma prosesi çərçivəsində Azərbaycan Respublikasının ÜTT katibliyinə təqdim etdiyi ilk sənəd hansıdır?

- ✓ Xarici ticarət rejimi haqqında Memorandum
- Makroiqtisadi göstəricilər haqqında illik hesabat
- ÜTT üzvləri tərəfindən göndərilən suallara cavablar
- Xidmətlər bazarındakı vəziyyətə dair geniş hesabat
- Kənd təsərrüfatına göstərilən dəstəyin həcmi müəyyən edən qanunvericilik aktları

248. Azərbaycan ÜTT-yə üzv olmaq üçün nə vaxt müraciət etmişdir?

- ✓ 1997.0
- 1995.0
- 2000.0
- 1993.0
- 1999.0

249. Aşağıdakılardan hansı konfransda ÜTT təsis olunmuşdur?

- ✓ Mərakeş Konfransı
- Tokio Konfransı
- Vaşinqton Konfransı
- Bretton-Vuds Konfransı
- Doha Konfransı

250. Aşağıdakılardan hansı mərhələ Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü kontekstində ardıcılığını pozmuşdur?

- ✓ Qərar
- İşçi qrupunun araşdırmaları və ikitərəfli müzakirələr
- İştirak protokolu
- Ardıcılıq uyğundur
- Rəsmi müraciət və işçi qrupunun yaradılması

251. Aşağıdakılardan hansı faktor Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü kontekstində problem kimi qiymətləndirilməkdədir?

- ✓ Azərbaycan Respublikasının BVF-na daha əvvəl üzv olması
- Azərbaycan Respublikasının Dünya Bankına daha əvvəl üzv olması
- Azərbaycan Respublikasının İslam İnkişaf Bankına daha əvvəl üzv olması
- Heç biri
- Azərbaycan Respublikasının AB-yə üzv olmaması

252. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü nəticəsində potensial qazanclar sırasına aiddir?

- ✓ İdxal rüsumlarının azaldılması ilə milli bazarda rəqabət qabiliyyəti artır
- Ticarətin liberallaşdırılması və qoruyucu tədbirlərin səmərəli təşkili olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer almasına şərait yaranır
- Xidmətlər sahəsində daha ucuz və aşağı keyfiyyətli xidmət təchizatçıları yer tutur
- Xarici ticarətdə kəmiyyət məhdudiyyətləri aradan qaldırılır
- Dövlət büdcəsinin gömrük rüsumları və vergiləri maddəsi üzrə daxilolmalar azalır və onun mədaxilinə qısamüddətli, bəzən də oramüddətli dövrdə gərginlik yaranır

253. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü nəticəsində potensial itkilər sırasına aiddir?

- ✓ Hamısı
- Ticarətin liberallaşdırılması və qoruyucu tədbirlərin səmərəli təşkili olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer almasına şərait yaranır
- Xidmətlər sahəsində daha ucuz və aşağı keyfiyyətli xidmət təchizatçıları yer tutur
- Xarici ticarətdə kəmiyyət məhdudiyyətləri aradan qaldırılır
- Dövlət büdcəsinin gömrük rüsumları və vergiləri maddəsi üzrə daxilolmalar azalır və onun mədaxilinə qısamüddətli, bəzən də oramüddətli dövrdə gərginlik yaranır

254. Aşağıdakılardan hansı amil xarici ticarətdə konyunktur formalaşdırıcı deyil:

- ✓ fors-major halları
- siyasi amillər
- texnoloji amillər
- bazarın dövlət tənzimlənməsi
- bazarın inhisarlaşma dərəcəsi

255. Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır:

- ✓ ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən
- beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsində
 - coğrafi mövqeyindən
 - iqlim şəraitindən
 - istehsalın təşkilinin qabaqjıl metodlarından istifadə edilməsindən
256. Aşağıdakılardan hansıları müasir himayəçilik formalarına aid deyil? 1. konservativ tədbirlərdən istifadə etmək zərurəti azalır, bu isə DTT tərəfindən təzyiqlərin artırılması şəraitində olduqca önəmli məsələdir; 2. ölkədə gəlirlərin (o cümlədən, əmək haqqının) yüksək və yaxud qiymətlərin aşağı səviyyədə olmasıdır ki, birinci halda bu, ölkədən kapital və resurs axınının, ikinci halda isə idxalın qarşısında sədd qoyur; 3. ixracın miqyasının və səmərəliliyinin artması, daxili bazara işləyən sahələrin inkişafının təmin olunması və rəqabət qabiliyyətinin güclənməsi; 4. ənənəvi olaraq yüksək keyfiyyəti prioritet istehsal sahəsinin məhsullarına qiymətin hər hansı bir səviyyəsindən asılı olmayaraq tələbin yüksək olması
- ✓ 1.3
- 2.4
 - 1.4
 - 3.4
 - 2.3
257. Müxtəlif fərdlərin ölkə xaricində şanslarını yoxlamaq və xarici ölkələrdən satın aldıkları malları Avropaya göndərmək yolu ilə böyük mənfəətlər əldə etdikləri dövr aşağıdakılardan hansıdır?
- ✓ Müstəmləkəçilik dövrü
- Ticarət dövrü
 - Üstünlüklər dövrü
 - İnvestisiya dövrü
 - Beynəlxalq dövr
258. Xüsusi ixtisaslaşmaya ehtiyac duymayan ixracat forması aşağıdakılardan hansıdır?
- ✓ Dolayı ixracat
- Birbaşa ixracat
 - Ortaq ixracat
 - Üfüqi ixracat
 - Şaquli ixracat
259. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının idxalında ilk beşliyə daxil deyil?
- ✓ Əczaçılıq məhsulları
- Nəqliyyat vasitələri və hissələri
 - Qara metallar və ondan hazırlanan məhsullar
 - Yeyinti məhsulları
 - Maşın və elektrik aparatları
260. Fəaliyyətlərə və nailiyyətə təsir göstərə biləcək qanun, əsasnamə və nizamnamələrə firmaların xüsusi həssaslıq göstərməsini tələb edən və ölkədən ölkəyə dəyişən faktor aşağıdakılardan hansıdır?
- ✓ Hüquqi mühit
- Siyasi mühiti
 - İstehlakçı seçimləri
 - Maliyyə vəziyyəti
 - Mədəniyyət
261. Bir ölkənin eyni sektora aid malları həm ixrac, həm də idxal etməsi formasındakı ticarətə nə deyilir?
- ✓ Sektordaxili ticarət
- Ölkədaxili ticarət
 - Beynəlxalq ticarət
 - İxracat
 - Xarici ticarət
262. Azərbaycan Respublikasının ixracında sövdələşmə xarakteri üzrə aşağıdakılardan hansı minimum istifadə edilmişdir?

- SDV ilə hesablaşmalar
- Milli valyuta ilə hesablaşmalar
- ✓ Klirinq üzrə hesablaşmalar
- Heç biri
- Qapalı valyuta ilə hesablaşmalar

263. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının ixracında ilk beşliyə aid deyil?

- ✓ Pambıq lifi
- Neft məhsulları
- Təbii qaz
- Meyvə tərəvəz
- Xam neft

264. Bir ölkə bəzi məhsulların istehsalında uyğun istehsal şərtləri, nəqliyyat imkanı, müəyyən xüsusiyyətlərə sahib iş qüvvəsinin varlığı səbəbilə aşağıdakı üstünlüklərdən hansına malik olur?

- ✓ Təbii üstünlük
- Qazanılmış üstünlük
- İstehsal üstünlüyü
- Sadə üstünlük
- Mütləq üstünlük

265. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının ixracında ilk onluğa daxildir?

- ✓ Pambıq lifi
- Neft məhsulları
- Tikinti məhsulları
- Hamısı
- Şüşə qablaşdırma avadanlıqları

266. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət əlaqələrində daha az paya malik inteqrasiya birliyi?

- ✓ İƏT
- Aİ
- QDİƏT
- MDB
- ASİƏT

267. ÜTT-nin istənilən üzv-ölkəsi bu təşkilatın digər üzvünün hüquqa zidd olan hər hansı bir fəaliyyəti ilə rastlaşarsa hara müraciət edə bilər?

- ✓ Mübahisələrin həlli üzrə orqan
- Parlament
- Katiblik
- İdarəetmə şurası
- Nazirlər konfransı

268. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ixracında daha yüksək xüsusi çəkiyə malik deyil?

- ✓ Misir
- Hindistan
- Fransa
- İndoneziya
- İtaliya

269. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının idxalında ilk onluğa daxildir?

- ✓ Oduncaq məhsulları
- Neft məhsulları

- Tikinti məhsulları
- Hamısı
- Şüşə qablaşdırma avadanlıqları

270. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət əlaqələrində daha az paya malik integrasiya birliyi?

- ✓ GUAM
- Aİ
- QDİƏT
- MDB
- ASİƏT

271. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının ixracında ilk onluğa daxildir?

- ✓ Bitki və heyvan mənşəli yağlar
- Neft məhsulları
- Tikinti məhsulları
- Hamısı
- Şüşə qablaşdırma avadanlıqları

272. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının xarici ticarət əlaqələrində daha yüksək xüsusi çəkiyə malik integrasiya birliyi?

- ✓ Aİ
- QDİƏT
- MDB
- GUAM
- ASİƏT

273. Ölkənin ixrac potensialı əsas etibarilə nəyin hesabına formalaşır?

- ✓ Vergilər
- Təbii resurslar
- Xidmətlər
- Texnologiyalar
- Rəqəbatqabiliyyətli məhsul

274. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının ixracında daha yüksək xüsusi çəkiyə malikdir?

- ✓ Tayvan
- Türkiyə
- Bolqarıstan
- Gürcüstan
- Makedoniya

275. Aşağıdakılardan hansı məhsul Azərbaycan Respublikasının idxalında ilk onluğa daxildir?

- ✓ Əczaçılıq məhsulları
- Neft məhsulları
- Tikinti məhsulları
- Hamısı
- Şüşə qablaşdırma avadanlıqları

276. Aşağıdakılardan hansıları xarici ticarət siyasətinin alətlərinə (rıçaqlarına) aiddir? 1. Gömrük rüsumları; 2. Lisenziyalaşdırma; 3. Texniki maneə; 4. Ödənişlər; 5. Kreditləşmə. 6. Korporativ satılmalər

- ✓ 2,4,6
- 1,2,4
- 4,5,6
- 1,3,6
- 1,3,5

277. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının idxalında ilk onluqda olan ölkələrə aid deyil?

- ✓ İspaniya
- İtalya
- Yaponiya
- Ukrayna
- Qazaxıstan

278. Gömrük tarifləri milli gəliri hansı qrupun lehinə dəyişdirir?

- ✓ Gömrük tarifi qoyulan əmtəələrin ölkədaxili istehsalçılarının
- İxracatçıların
- İdxalatçıların
- Ölkədaxili istehlakçıların
- stehlakçıların

279. Gömrük tarifinin aşağıdakı forması vardır:

- ✓ əmtəənin kodu, adı və gömrük rüsumunun dərəcəsi
- əmtəənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
- mənsub olduğu ölkə, əmtəənin adı və gömrük rüsumunun dərəcəsi
- əmtəənin ştrix-kodu, mənsubiyyəti və gömrük rüsumunun dərəcəsi
- əmtəənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi

280. Gömrük tarif sazişləri ilə ortaq gömrük tarifi mexanizmi aşağıdakılardan hansının tətbiq sahəsini daraldır?

- ✓ Avtonom tarif
- Gömrük tarif kvotaları
- Spesifik tarif
- Advolar tarif
- Sazişli tarif

281. Gömrük rüsumlarının funksiyaları hansılardır?: a)himayəçi, b)stabilləşdirici, d)rasionalaşdırıcı, ,c) məhdudlaşdırıcı, e)stimullaşdırıcı

- ✓ a), e) və b)
- a), b) və d)
- b), d), və e)
- a), d) və c)
- d), c) və e)

282. Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ?

- ✓ faiz kvotaları
- fərdi kvotalar
- miqdar kvotaları
- qlobal kvotalar
- tarif kvotaları

283. Aşağıdakılardan hansı qeyri-tarif metodlarının məqsədlərinə aid deyil?

- ✓ milli idxalçıların müdafiəsi
- iqtisadi təhlükəsizliyin müdafiəsi
- insanların sağlamlığının müdafiəsi
- heyvanların sağlamlığının müdafiəsi
- milli sənayenin müdafiəsi

284. Aşağıdakılardan hansı qeyri-tarif metodlarına aiddir ?

- ✓ mövsümi rüsumların tətbiqi

- avtonom rüsumların tətbiqi
- konvension rüsumların tətbiqi
- idxal rüsumlarının tətbiqi
- spesifik rüsumlarının tətbiqi

285. Aşağıdakılardan hansı qeyri-tarif metodlarına aid deyil ?

- ✓ nominal rüsumların tətbiqi
- qiymətlərin inzibati fiksə olunması
- sürüşkən yığımların tətbiqi
- keyfiyyət nəzarətin tətbiqi
- xüsusi rüsumların tətbiqi

286. Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil?

- ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
- ölkədə malların istehsalı və istehlakının strukturunda müəssisələr dəyişiklikləri üçün şərait yaradılması
- ✓ ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi
- ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
- ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəqəbət nisbətinin saxlanması

287. Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ?

- tərzi
- ixrac
- ✓ saxlama
- preferensial
- spesifik

288. Aşağıdakılardan biri qeyri-tarif tənzimlənmənin gizli metodlarından deyil:

- texniki maneələr
- dövlət alışı
- ✓ subsidiyalar
- vergi və yığımlar

289. Xarici ticarət həddlərinin Azərbaycan əleyhinə çevrilməsi halında aşağıdakılardan hansı doğrudur?

- ✓ Azərbaycanın valyuta qazancı azalır
- Azərbaycanın ixracatı artır
- Azərbaycanın rəqəbat gücü artır
- Azərbaycanın borcu azalır
- Azərbaycanın idxalatı azalır

290. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

- Azərbaycanın xarici borcları silinə bilər
- Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrılmalıdır
- ✓ Azərbaycanın xarici ölkələrlə ticarətində məhdudiyyətlər aradan götürülür
- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir

291. Azərbaycan Respublikasının ümumi ixrac həcmində maşın və avadanlığın nisbətən az payı olmasının əsas səbəbini qeyd edin:

- Bank zəmanətinin olmamağı
- Sığorta sisteminin geridə qalması
- Ödəmə kəsirləri problemi
- ✓ İstehsal bazasının texniki geriliyi

292. Azərbaycan Respublikasının ümumi ixrac həcmində maşın və avadanlığın nisbətən az payı olmasının əsas səbəbini qeyd edin:

- ✓ İstehsal bazasının texniki geriliyi
 - Kreditləşmə problemi
 - Ödəmə kəsirləri problemi
 - Sığorta sisteminin geridə qalması
 - Bank zamanətinin olmamağı
- 293.** Azərbaycan Respublikasının ixracının çox hissəsi hansı ölkənin payına düşür.
- ✓ İtaliya
 - Almaniya
 - Belçika
 - Danimarka
 - ABŞ
- 294.** Azərbaycan Respublikasının ödəniş (tədiyyə) balansında “Cari əməliyyatlar” hesabına daxil edilmir:
- ✓ emiqrantların transfertləri
 - gəlirlər
 - xidmət balansı
 - xarici ticarət balansı
- 295.** «Elektron ticarətinin liderləri» rəqabət qabiliyyətinin təmin edilməsi üçün İnternet elektron şəbəkəsinin aşağıdakı hansı prinsipial üstünlüklərindən istifadə etməyi əsas götürür? 1. elektron şəbəkəsinin yüksək sürəti, çevikliyi və əlaqə üçün web – saytlar; 2. xarici borcun ucuzlaşması nəticəsində onun ödənilməsi yüngülləşir, bu isə ixrac sferasına fiskal təzyiqin azalması deməkdir. 3. «ilk təklif»dən üstünlük əldə edilməsi imkanı (milli bazarların və dünya bazarlarının tez bir zamanda dəyişdiyi bugünkü şəraitdə bu və ya digər bazarda əsas mövqelərin genişləndirilməsi nöqtəyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir); 4. xarici iqtisadi fəaliyyət sferasında yeni bazar təsisatlı institusional dəyişikliklərin aparılması, sahəvi normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- 2, 4
 - 3, 4
 - ✓ 1, 3
 - 1, 2
 - 2, 3
- 296.** Azərbaycan Respublikasının əsas ixrac brendi sayılır?
- Azərikosmos markalı informasiya xidməti
 - ✓ Azərilayt markalı neft
 - Azəri kürüsü
 - Ayrım qızılı
 - Azərisatt
- 297.** Effektiv ixrac siyasətinin baza amili (zəruri şərti) kimi milli maraqların götürülməsini və onun struktur transformasiyanın kompleks strategiyalarında əks etdirilməsinin zəruriliyi fikri aşağıdakı iqtisadçılardan kimə məxsusdur?
- P.Kruqman
 - K.Errou
 - ✓ Ş.Hacıyev
 - F.Perru
 - A.Smit
- 298.** Monokultur və diversifikasiya olunmamış ixrac fəaliyyəti ilə xarakterizə edilən model hansıdır
- ✓ Afrika modeli
 - Asiya modeli
 - Amerika modeli
 - Avropa modeli
 - Yaxınşərq modeli
- 299.** Ölkənin iqtisadiyyatının açıqlığı aşağıdakılardan hansı ilə xarakterizə olunur

- ✓ Qlobal ticarətdə iştirak
- Hamısı
- Texnologiyalar
- Təbii resurslar
- Rəqabətqabiliyyətliməhsul

300. Ölkənin ixrac potensialı əsas etibarilə nəyin hesabına formalaşır

- Rəqabətqabiliyyətli məhsul
- Təbii resurslar
- ✓ Hamısı
- Xidmətlər
- Texnologiyalar